

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 155 (5875) 29 avqust 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Sahibkarlığa qayğısı siyaseti səmərəli nəticələr verir

Prezident İlham Əliyev: "Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır"



Səh 2

5

"Sosial
səbəkələr vasitəsilə
də vətəndaşımızı
dinləməyə hazırlı"



6

Milli-mənəvi dəyərləri
mizi qorumaq və gənc
nəsillərə ötürmək üçün
bütün gücümüzü
səfərbər etməliyik



7

"Ermenistan
Azərbaycanı mühari-
bəyə təhrik edir"



29 avqust 2019-cu il

Sahibkarlığa qayğısı siyaseti səmərəli nəticələr verir

Prezident İlham Əliyev: "Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdasıdır"

Son illerde Azərbaycan- da müşahidə olunan yüksəlik və tərəqqi, iqtisadiyyatın sürətli artım tempini respublikada heyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanmış, həm də sahibkarlığa göstərilən yüksək diqqət ve qayığının tezahürüdür. Xüsusi olaraq, vurğulamaq lazımdır ki, ölkədə sahibkarlığın daha da inkişafı üçün biznes mühitinin daim yaxşılaşdırılması, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilmesi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Prezident İlham Əliyevin müyyəyen etdiyi iqtisadi inkişaf strategiyasının prioritətlərindəndir. Eyni zamanda, sahibkarlığa dövlət himayəsinin sistemli şəkilde həyata keçirilməsi, sahibkarlarla dəstək tədbirlərinin səməresinin yüksəldilmesi bu sahədə mü hüüm nailiyyətlərin əldə edilmesinə səbəb olub.

Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdasıdır

Sahibkarlara böyük dəstək olacaq, yeni agentliyinin yaradılması deyilənlərin bir dəha real göstəricisidir. "Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdasıdır" deyən Azərbaycan Prezidenti hələ bir neçə il önce, hər bir sahə üzrə konkret proqramları, planları və böyük maliyyə resurslarının olduğunu söyləyəndə, məhz belə layihələri nəzərdə tuturdı. Və bu gün Prezident İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin inkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayaraq, qurumun nizamnaməsi və strukturunu təsdiqlədi.

Düzdür, hazırda Azərbaycanda müxtəlif dövlət orqanları öz səlahiyyətləri çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinə müxtəlif xidmətlər (o cümlədən, məsləhət xidməti, satış və digər istiqamətlər üzrə dəstək) göstərirler. Bununla belə, beynəlxalq təcrübəyə əsasən, kiçik və orta sahibkarlıq subyektlərinə belə xidmətlərin vahid mərkəzden göstərilmesi onların həmin xidmətlərdən dənə səmərəli istifadəsinə və beləliklə, inkişafına yaxşı imkan yaradır. Buna görə də, KOB inkişafı Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Agentliyin əsas məqsədi kiçik və orta sahibkarların dəstəkənən əsasən, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafın təmin edilməsidir.

Son 16 ildə sahibkarlığın inkişafında əldə olunan nailiyyətlər

Məhz son 16 ildə ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun, sahibkarlığın inkişafı istiqamətində heyata keçirdiyi tədbirlər ardıcılılığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb edir. Məhz dövlət-sahibkarlıq münasibətlərini uğurlu nəticəsidir ki, Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır. Prezident İlham Əliyev çıxışlarında da bu məsələyə xüsusi önem verdiyini, nəticədə, yüksək nəticə əldə olunduğu bildirib: "Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addimlar atılıb. Dünya Bankının "Doing Business" programı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır



və biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerдейik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün xarici beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir... Güzəştli şərtlərlə verilən kreditlərin hecmi bu il 170 milyon manat səviyyəsindədir".

Həyata keçirilən islahatlar və sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verir. Bunun nəticəsidir ki, cari ilin 6 ayında ölkə iqtisadiyyati 2,4, qeyri-neft sektor 3,2 faiz artıb. Ən böyük uğurlar qeyri-neft sektorunda xüsusi çəkisi olan qeyri-neft seyayesindədir. Burada artım 15,7 faizə yüksəlib. Diger rekorda isə kənd təsərrüfatında nail olunub. Belə ki, ilin birinci yarısında kənd təsərrüfatında 13 faiz artım müşahidə edilib. Bitkiçilikdə isə, bu rəqəm 25 faizdir. Bunun sayasında qeyri-neft ixracımızda artaraq, 15 faizə yüksəlib.

Təkcə keçən il müvəkkil kredit təşkilatları vasitesilə ümumi dəyəri 617,8 milyon manat olan 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə, investisiya layihələrinin reallaşdırılması 9000-dək yeni iş yerinin açılmasına imkan yaradır. Kreditlərin 64,3 faizinin regionları, 35,7 faizinin isə Bakının qəsəbələrinin payına düşüb. Güzəştli kreditlərin 70,3 faizi aqrar sektorun, 29,7 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. 2018-ci ildə Sahibkarlığın inkişafı Fondu tərəfindən maliyyələşdirilən 35 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlayıb. Bir faktı da, qeyd etmək yerinə düşər ki, inkişafı layihələrinin əməmi dəyəri 5 milyard manatdan çox olan 36 minədək sahibkara 2,3 milyard manat güzəştli kredit verilib.

Sahibkarlığın inkişafının dəstəklənməsi üçün müxtəlif mexanizmlərdən istifadə olunur ki, onlardan biri də investisiya təşviqi sənədidir. Belə ki, bu vaxtadək sahibkarlara investisiya dəyəri 2,8 milyard manatdan çox olan layihələr üzrə 333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2188 təsdiqəci sənəd verilib. Həmin layihələrin 41 faizi kənd təsərrüfatı, 59 faizi isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində, 22 minədək iş yerinin açılacağı gözlənilir.

Eyni zamanda, təkcə keçən il sahibkarlara investisiya dəyəri 801 milyon manat olan layihələr üzrə 107 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 1058 təsdiqəci sənəd təqdim edilib.

Azərbaycan müasir sənaye mərkəzinə əvvəl

Ölkənin sənaye potensialının inkişafı üçün, əlbəttə, sənaye zonalarının, sənaye parklarının rolu böyükdür. Məhz sənaye sahəsində həyata keçirilən uğurlu işlərin nəticəsidir ki, bu gün Azərbaycan müasir sənaye mərkəzinə əvvəl. Sənaye sahəsində əsas diqqət qeyri-neft sektoruna yönəlib. Təkcə ötən il qeyri-neft sənayesi 9,1 faiz artıb. Bu sahədə görülən işlərin məqsədi isə, ölkənin qeyri-neft sektorunun inkişafını təmin etmək, qeyri-neft ixracının həcmini artırmaqdır.

Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiya Parkı, Mingəçevir Yüngül Sənaye Parkı, Gençə şəhərində sənaye müəssisələrinin, Neftçala, Hacıqabul, Masallı, Sabirabad sənaye məhəllələrinin yaradılması bu sahədə atılan mühüm addımlardır. Həzirdə sənaye parklarında 67 rezident var və onlardan 40-i artıq fəaliyyətdədir. Sənaye parklarında həyata keçirilən layihələrə nəzərdə tutulan sərmaye isə, 5 milyard manatdan çoxdur. Həmin layihələr nəticəsində 11 min yeni iş yeri yaradılın. Bu il digər şəhərlərdə də sənaye zonalarının yaradılması planlaşdırılır.

Təkcə ötən il dövlət dəstəyi hesabına xarici ölkələrə 11 ixrac missiyası həyata keçirilib, Azərbaycan şirkətləri xarici ölkələrdə təşkil olunmuş 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib. Belə ki, ABS, Almaniya, Birleşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çexiya, Qəter və digər ölkələrə Azərbaycan istehsalı olan meyve-tərəvəz, nar şirasi, şərab, ət məhsulları, quru süd, findiq, qənnadı məhsulları, bal, çay, həmçinin, Naftalan nefit, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 50-dən çox müqavila imzalanıb və razılışma əldə olunub. Görülmüş tədbirlər nəticəsində, 2018-ci ildə xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 56,2 faiz artıb. Ötən il Azərbaycandan 3088 çeşidde məhsul ixrac edilib.

Vüqar Bayramov: "Həyata keçirilən sistemli təşviq tədbirləri sahibkarlığın inkişafına dəstək verir"

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, ölkəmizdə sahibkarların internet resurslarına çıxışının genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində son illər dərinləşdirilmiş islahatlar aparılır. Sahibkarlar həm birbaşa, həm də dolayı yol-

Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb



Prezident İlham Əliyev avqustun 28-də Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

AZERTAC xəbər verir ki, Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış günündən (həmin gün də daxil olmaqla) 18 yaş tamam olmuş, habelə 1984-2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhəlet hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

İa güzəşt və təşviq proqramlarından istifadə etmək imkanına malikdirlər. Onların güzəştli kreditlərə çıxış imkanları var, bu da, sahibkarların kredit resurslarına olan tələbatının ödənilməsi baxımdan çox vacibdir. Bu da onlara imkan verir ki, həmin kreditlərdən faydalanaaraq, öz biznesini qura və genişləndirə bilsinlər: "Güzəştli kreditlərin həcmi müətəmadi çoxalır və Sahibkarlığın inkişafı Fondu tərəfindən ayrılan vəsaitin həcmində də hər il artım müşahidə olunur. Sahibkarların güzəştli kreditlərə yanaşı, həm də təşviq sənədlərindən istifadə imkanı var. Son dövrlər dövlət tərəfindən sahibkarlara 300-dən çox investisiya təşviqi sənədi verilib. Bu sənədi almış sahibkarlar çox fərqli güzəştlerdən faydalanarlar. Onlar həm gelir və mənfəət vergisindən 50 faiz, həm də digər vergi güzəştleri tətbiq edilir və ölkəye texnologiya idxlədən zaman əlavə dəyər vergisindən azad olunurlar. Güzəştlerin tətbiqi imkan verir ki, sahibkarlar vergi formasında ödəniləcək vəsaitləri öz sərəncamlarında saxlasınlar. Bu da, onlar üçün əlavə dövlət dəstəyi kimi xarakterize olunmalıdır".

Bir sözlə, bütün bu nailiyyətlər, onu deməyə əsas verir ki, Azərbaycanda sahibkarların, iş adamlarının etibarlı himayədarına çevrilmiş Cənab İlham Əliyevin reallaşdırığı məqsədyönlü siyaset hesabına özəl sektor yeni inkişaf dönməsinə qədəm qoymaqla, sahibkarlığın inkişafına diqqət daha da artırılıbdır. Məhz elə buna görədik ki, qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən iqtisadi strategiya uğurla davam etdirilir.

RƏFIQƏ KAMALQIZI

Azərbaycan Olimpiya Hərəkatı uğurlu inkişaf yolunda

Bu gün Azərbaycan Olimpiya Hərəkatı öz inkişaf dövrünü yaşayır. Dövlətin idmanına olan qayğısı baxımından Azərbaycan dünyada öndəgedən ölkələr sırasındadır. Azərbaycanda idman hərəkatı Ümummilli Lider Heydər Əliyevin hakimiyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. Bununla da, demək olar ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Müasir dövrdə bu siyaseti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsəd-yönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən Dünya və Avro-pa çempionatları, bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir.

mitələri üçün örnek oldu. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya Oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olundu. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avro-pa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin Olimpiya Hərəkatı tarixində ən böyük uğuru idi. 2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı oldu.

Son illərdə ölkəmizdə 50-dən artıq müasir Olimpiya mərkəzləri inşa olunub. Idmanın inkişafına geniş prizmadan ya-naşılır və kompleks tədbirlər görülür. Ölkə Prezidenti İlham Əliyevin vurguladığı kimi: "... Yaxın gələcəkdə elə bir şəhər qalmayacaqdır ki, orada müasir, ən yüksək standartlara cavab verən Olimpiya idman Mərkəzi olmasın. Bu mərkəzlərdə



Olimpiya Oyunları dedikdə, yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş və felsefi anlayış kimi qəbul olunur. Olimpiya Oyunlarının böyüküyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oynularda idmançı mənevyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyallara xidmət etməsindən irəli gəlir. Olimpiya Hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuşdur. Olimpiya antik dövrdən başlayaraq uzun, enişli-yoxuşlu yol keçmiş, zəmanəməzə gəlib çatmış və bu yolda müxtəlif maneələrlə rastlaşsa da, öz əzəli mahiyyəti-ni qoruyub-saxlamışdır. Olimpiya Oyunları ümumbehəşəri nüfuz sahibi olmaqla, dünya xalqlarının dərin məhəbbətini qazanmışdır.

Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 1992-ci ildə Milli Olimpiya Komitəsi fəaliyyət göstərməye başladı. 1997-ci ildən Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev Sədr seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı vüset almağa başladı. Bu illər ərzində, Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an bele səngimədi. Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisine başlanıldı. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya ko-

həm peşəkar idmançılar məşq edirlər, eyni zamanda, bölge gəncləri, uşaqlar, yeniyetmələr idman bölmələrinə gələrək, öz peşəkarlığını artırırlar".

AZƏRBAYCANIN DÜNYADA ƏN SÜRƏTLİ TEMPƏRLƏRƏ İNKİŞAF EDƏN ÖLKƏYƏ ÇEVİRİLMƏSİ İDMANIN İNKİŞAFINA YOLLAR AÇIB

2004-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycan Prezidenti İlham Əliyev və Olimpiya Hərəkatında göstərdiyi xidmətlərinə görə təşkilatın en yüksək mükafatını - "Olimpiya Ordeni"ni təqdim etməsi, təbii ki, ölkəmizin nəzərəçarpan nailiyyətlər əldə etməsinin beynəlxalq təşkilatlar tərefində tanınması, eləcə də, ölkəmizin Olimpiya Hərəkatına verdiyi töhfələre ayrılan diqqət idi.

Bu gün MOK beynəlxalq miqyasda böyük nüfuz qazanıb, fəaliyyəti və əldə etdiyi nailiyyətlərə seçilib. Azərbaycanda keçirilən Avropa və dünya çempionatları da buna nümunədir. Belə ki, hər il müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika, taekvando, güləş, boks, karate və s. bu kimi Olimpiya növlərinə daxil olan idman yarışları, məhz Azərbaycanda keçirilir. Əlbəttə ki, son illərdə Azərbaycanın dünyada ən sürətlə tempərlərə inkişaf edən ölkəyə çevriləməsi də buna

imkan yaradıb. Bakıda və bütövlükde, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycan Prezident İlham Əliyevin vurguladığı kimi, inkişaf etmiş ölkələrə, adətən, idman da inkişaf edir: "Azərbaycan inkişafda olan bir dövlət kimi, idman sahəsində de böyük nailiyyətlərə çata bilibdir. Dövlət siyaseti idmanın təbliği, idmanla məşq olmaq üçün şəraitin yaradılması, maarifləndirmə, gənc nəslin yetişdirilməsi kimi mühüm sahələri əhatə edir. Onların arasında yeni idman infrastrukturunun yaradılması xüsusi yer tutur". Onu da qeyd edək ki, Birinci Olimpiya idman Kompleksi Milli Olimpiya Komitəsi tərəfindən 2000-ci ildə Bakıda ucaldılmışdır.

AZƏRBAYCANIN İDMAN TARİXİNƏ YAZILAN YENİ SƏHİFƏLƏR

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə ölkəmizə Avropa Olimpiya Komitəsinin inamı idi. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmiş, ilk oyunların Bakıda keçirilməsi böyük nailiyyət idi. Bu cür oyunları ilk dəfə təşkil etmək Azərbaycan üçün şərflə olduğu qədər də məsuliyyətlidir. İlk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idmanın 20 növündə mübarizə apardı. Yarışlar Bakıda 21 idman obyekti ndə keçirildi. Təbii ki, bütün bunlarla yanaşı, Azərbaycan 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolcular arasında Avropa çempionatı, Bədii Gimnastika üzrə Dünya Kuboku, "Formula-1" kimi mötəbər yarışlara uğurla ev sahibliyi etdi və özünü dönyada idman ölkəsi kimi tanıda bildi. IV İsləm Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun dəha bir parlaq nümayişi oldu. Azərbaycan 75 qızıl medalla birinci yeri qazandı. Bu yaxınlarda Azərbaycan və paytaxt Bakımız XV Avropa Gənclər Olimpiya Festivalının həyəcanı və sevincini yaşadı. Avropanın 48 ölkəsindən 3900-dək atletin mübarizə apardığı "EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalında - idman mübarizəsində 23 medal - 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbay-

can millisi komanda hesabında dördüncü pillə qərarlaşdı.

İDMAN SAHƏSİNƏ AYRILAN DİQQƏT VƏ GÖSTƏRİLƏN QAYĞI GƏNCLƏRİN BU SAHƏYƏ OLAN MARAĞINI ARTIRIB

Ölkə Prezidenti İlham Əliyevin hər bir idmançı və məşqçinin əməyini yüksək qiymətləndirməsi ölkəmiz de Olimpiya Hərəkatına müsbət təsir edən amillər sırasındadır. Bildiyimiz kimi, Minskde keçirilən İkinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerde qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerde qərarlaşdı. Komandamız oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurdur. İdmancılarımıza ayılan diqqətin dəha bir nümunəsi olaraq, Minsk şəhərində keçirilən II Avropa Oyunlarında en yüksək nəticələrə görə, Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilmesi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı.

Paytaxtımızda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında idmançılarımızın uğurları diqqətdən kənardə qalmadı. Azərbaycan Prezidenti İlham Əliyev "Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında en yüksək nəticələrə görə, Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" Sərəncam imzaladı. İdmancı sahəsinə ayılan diqqət və göstərilen qayğı gəncləri artır. Kütəvə olaraq bu sahəyə olan marağını artırıb. Kütəvə olaraq bu sahəyə axın var. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, Mən Milli Olimpiya Komitəsinin Prezidenti və ölkə Prezidenti kimi çox istəyirəm ki, Azərbaycanda idmanla məşqul olma prosesi kütəvə karakter alınsı: "Artıq kütəvəlik artır, ancaq istənilən səviyyədə deyildir. Hər bir vətəndaş, hər bir gənc mütləq idmanla məşqul olmalıdır. Çünkü ilk növbədə, idman sağlamlıq və sağlam hayat tərzi deməkdir. İdmancıların mütləq ekspresiyə yüksək insani keyfiyyətlərə malikdir. Eyni zamanda, idman mədəniyyətdir və idmanla məşqul olan insan özünü rahat, çox əmin hiss edir. Biz çalışmalıq ki, sağlam gənclər yetişsin. Sağlamlıq məsələlərinin həllində idmanın çox böyük rolü vardır".

Nəzakət ƏLƏDDİNQIZİ

29 avqust 2019-cu il

Misirin aparıcı qəzətlərində Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti barədə məqalələr dərc olunub

The screenshot shows a Facebook page for 'Aldiplomacy News (Aldi...)' with 2,036 likes. A post on August 28, 2019, at 10:10 AM features a large photo of Mehriban Aliyeva and text in Arabic. The post reads: 'السيدة مهربان علييفا.. وراء الانجازات الكبرى' (The First Lady Mehriban Aliyeva... behind great achievements). It includes a link to a full article.

The screenshot shows a news article from 'Al-Masriya' website. The headline is 'في عيد ميلادها.. ماذا قدمت مهربان علييفا لجمهورية أذربيجان؟' (On her birthday.. what did Mehriban Aliyeva give to Azerbaijan?). The article discusses her contributions to Azerbaijan.

Misirin geniş oxucu auditoriyasına malik qəzətlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətini öks etdirən məqalələr dərc olunub. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin məqaləsi "Al-Cumhuriyyə", "Rayət Əl-Masr", "Al-Diplomacy", misirli jurnalist və tədqiqatçı Əbu Bəkr Əbu Mədin məqaləsi isə "Al-Masriyyə", "Asiayaelyoum" qəzətlərində dərc edilib.

ABŞ Etnik Anlaşma Fonduunun prezidenti, ravin Mark Şnayer AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycanda tolerantlıq və qarşılıqlı anlaşma ənənələrinən, həmçinin bu dəyərlərin bütün dünyada təbliği istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səylərindən bəhs edib.

Ravin Şnayer deyib: "Mən Azərbaycanı digər 57 müsəlman ölkəsi ilə müqayisə etməyi xoşlayıram. Açıq-aşkardır ki, sizin ölkəniz multikulturalizm ənənələri sahəsində mütləq liderdir. Söhbət təkcə Prezident İlham Əliyevin bütün beynəlxalq konfranslarında, o cümlədən "Bakı Prosesi" çərçivəsində tolerantlıq ideyalarının təbliğine şəxsi sədaqətindən yox, həmçinin özündə dözümlülük və dinc-yanaşı yaşamağı ehtiva edən bu dəyərlərin Azərbaycan cəmiyyətinin əsasını teşkil etməsindən gedir. Mədəniyyətlərərəsə və dinlərarası dialoq və qarşılıqlı anlaşma yüz illər boyu Azərbaycan cəmiyyətinin əsası olub və belə olaraq da qalır. Bu, yeni

The screenshot shows a news article from 'Asya Al-Yawm' website. The headline is 'سيدة أذربيجان الأولى مهربان علييفا تحيي بيوم المرأة العالمي' (First Lady of Azerbaijan Mehriban Aliyeva celebrates International Women's Day). The article includes a photo of Mehriban Aliyeva and discusses her birthday.

المصرية كتبـ أبو يكـر أبو المـجد: المرأة هي السـكنـ. هي الـوـنيـسـ، هي نـصـ المجتمع وأحيـاً تكونـ هيـ المـجـتمـعـ، إذـ يـدـوـيـهاـ يـقـعـ خـلاـكـبـيرـاـ فيـ المـجـتمـعـاتـ السـوـيـةـ، وـيـقـدـمـ الـرـجـالـ بـوـصـلـتـهمـ، وـوـيـأـصـابـ دـورـهـ فيـ الـحـيـاةـ خـلـالـ لـاـ يـرـجـىـ إـصـالـحـ بـوـهـنـاـ، وـيـخـتـفـ الـرـجـالـ بـوـصـلـتـهمـ، وـوـيـأـصـابـ دـورـهـ فيـ الـحـيـاةـ يـحـسـ ثـقـافـةـ أـهـلـهـ وـرـغـبـتـهـمـ فـيـ تـمـكـيـهـ، إـلـىـ طـبـيـعـةـ الـمـرـأـةـ نـفـسـهـ وـقـدـرـتـهـ عـلـىـ الشـدـيـ وـإـثـيـاتـ دـانـهـ وـالـمـرـأـةـ فـيـ أـذـرـبـيـجـانـ، لـطـالـماـ لـعـبـتـ دـورـ الـبـلـوـلـ حـيـثـ أـسـنـ لـقـيمـ الـو~طنـيـ وـالـتـسـامـحـ وـالـسـلـامـ، وـسـاهـمـتـ ثـقـافـ الـمـجـتمـعـ وـتـحـمـلـهـ فـيـ تـمـكـيـهـ مـيـكـراـنـاـ مـنـ قـوـقـهاـ السـيـاسـيـ وـالـاجـتمـاعـيـ وـلـعـبـهـ دـورـ الـدـولـيـ الـعـظـيـمـ فـيـ حـيـاةـ وـقـنـ اـسـمـ أـذـرـبـيـجـانـ.

وـمـنـ رـمـ هـذـ التـكـنـيـقـ سـقـ مـوـلـ عـرـقـةـ حتـ فيـ أـرـوـبـاـ، فـيـ طـلـقـ الـدـولـيـ الـقـرـيـدـ الـمـرـأـةـ الـأـذـرـبـيـجـانـ، خـرـجـتـ السـيـاسـيـ الـأـوـلـىـ مـهـرـبـانـ عـلـيـهـ.

فيـ الـمـرـأـةـ الـجـيـشـيـ مـعـ الدـولـةـ الـأـذـرـبـيـجـانـ، تـشـارـكـ نـاسـ أـذـرـبـيـجـانـ فـيـ إـمـارـتـهـ بـصـورـةـ مـفـتـنـةـ، وـبـصـوـتـ.

Məqalələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətindən ətraflı bəhs olunur. Çoxşaxeli fəaliyyəti ilə Mehriban xanının Azərbaycan dövlətinin və xalqının inkişafına böyük töhfələr verdiyi vurğulanır. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilmesinin cəmiyyət tərefindən böyük razılıqla qarşılandığı qeyd edilir. Onun fəaliyyətinin beynəlxalq təşkilatlar tərefindən də yüksək dəyərləndirildiyi bildirilir. Məqalələrdə, həmçinin Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda və xaricdə həyata keçirilən layihələrin əhəmiyyətindən söhbət açılır.

Mark Şnayer: "Birinci xanım Mehriban Əliyeva Azərbaycanda qadın hüquqlarının və imkanlarının genişləndirilməsi istiqamətində çox iş görüb"

platforma deyil, öz-özlüyünde unikal hadisədir".

Ravin Şnayer eləvə edib ki, Azərbaycana tez-tez səfər edir və mədəniyyətlərərəsə və dinlərarası dialoq üzrə bir çox global konfranslarda iştirak edir. "Elə bir konfrans yoxdur ki, orada birinci xanım Mehriban Əliyeva iştirak etməsin və dünyanın bütün ölkələrindən gəlmış qonaqları salamlamasın. Qeyd etmək vacibdir ki, bütün bu illər ərzində Birinci vitse-prezident Azərbaycanı mədəniyyətlərərəsə platformada dünyanın paytaxtına əvvələk üçün şəxsi səylərini əsirgəməyib. Qeyd etmək yerinə düşər ki, o, bu işləri öz həyat yoldaşı, Prezident İlham Əliyev ilə mütləq tərəfdəşləq şəraitində həyata keçirir. Bundan başqa, birinci xanım Azərbaycanda qadın hüquqlarının və imkanlarının genişləndirilməsi istiqamətində də çox iş görüb. Bunun sayəsində o, bütün dünyadakı müsəlman qadınların əksəriyyə-

tini ruhlandırib. Heyrətamız haldır ki, onun liderliyinin atributları, humanizm və düzümlülük dəyərlərinə sədəqət prinsipləri Azərbaycan cəmiyyətinin təmelinin təşkil edən ənənələre uyğundur", - deyə ABŞ Etnik Anlaşma Fonduunun prezidenti vurğulayıb.

Mark Şnayer, həmçinin Azərbaycandakı yəhudili icması haqqında da danışır: "Azərbaycan yəhudilərindən söz düşmüşkən, qeyd etməliyəm ki, bu icma öz-özlüyündə bir fenomendir. Maraqlıdır ki, əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə 25 minlik yəhudü icması mövcuddur. Bu insanlar öz dininə sərbəst şəkildə etiqad etməklə və sülh şəraitində yaşamaqla yanaşı, həmçinin Azərbaycan xalqı, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərefində sevilirlər. Mən bu ilin mayında Bakıya səfərim zamanı ilk koşer restoranının açılışında iştirak etdim. Bu, mədəni nöqtəyi-nəzərdən qeyri-adı təcrübə idi. Ayrıca

olaraq, yüksək xidmət səviyyəsini də qeyd etmək lazımdır. Bakıda yəhudi restoranının olduğunu görmək çox xoşdur. Azərbaycan mədəniyyətlərərəsə və dinlərarası dialoq, dinc yanaşı yaşamaq ideyalarının İslam dünyasında təbliği, İsrailə və bütün dünyadakı yəhudü icmaları ilə dostluq əlaqələri üzrə aparıcı ölkədir. Mən Azərbaycandan söz açanda, səs tonumda həmişə ruh yüksəkliyi hiss etmək mümkündür. Şədəm ki, bu cür ölkə mövcuddur və dünya cəmiyyəti mədəniyyətlərərəsə dialoq və dinc yanaşı yaşamaq ideyalarına bu dərəcədə sadıq olan ölkəni qiymətləndirməlidir", - deyə ravvin Şnayer sözlərinə yekun vurub.



Əli Həsənov: “Sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə hazırlam”

Tez-tez bu cür suallarla qarşılaşıram “Niye sosial şəbəkədə dostluq sorğusu göndərən hər kəsin təklifini qəbul edirsiniz?”. Bu sualın çox sa-



de bir cavabı var. Hesab edirəm ki, hər bir dövlət məmmur xalqla six temasda olmalı, vətəndaşları dinləmeli, onların üzəşdikləri problemlərin həlli üçün səy göstərməlidir”. SIA xəbər verir ki, bu

bərədə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Facebook”dakı şəxsi profilində yazıb.

O bəyan edib ki, dilindən, dinindən, etnik və siyasi mənsubiyətdən asılı olmayaraq, hər bir vətəndaşımızın üzləşdiyi probleme, onları narahat edən məsələlərə həssas ya-naşmaq, bu kimi məsələlərin eks olunduğu müraciətlərə əvvəl və operativ reaksiya vermək ölkə başçısı tərəfindən qarşıya qoyulmuş ən ümde vəzifələrdən biridir: “Bu vəzifəni la-yiqince yerine yetirmək üçün mümkün olduğu qədər hər bir fərdi dinləmək, onlara ünsiyyətdə olmaq lazımdır. Danılmaz həqiqətdir ki, hal-hazırda qloballaşan dünyanın yeni reallıqlarından olan sosial media gün ərzində minlərlə insanla dia-log qurmaq, cəmiyyətde baş verən proseslərin ruhunu duymaq, təhlili etmək və xəbərdar olmaq üçün ən əlverişli platformdır. Ona görə də, mənim uzun illərdir ki, bu platformda aktiv təmsil olunmağım heç kimsə təcəübülər gəlməməlidir. Təəssüf ki, sosial media eyni zamanda zərərli və təxribat xarakterli çağırışların tirajlanması baxımında da münbət məkandır. Buna baxmayaraq, bildirmək istəyirəm ki, Prezidentin köməkçisi kimi mən sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə, onların narahat edən məsələlərə aydınlıq gətirməyə hər zaman hazırlam”.

Xalq artisti Emin Ağalarov Peterburqun İncəsənət meydanında çıxış edəcək



Sankt-Peterburg şəhərinin sakinləri və qonaqları avqustun son günündə İncəsənət meydanında keçiriləcək Dresden Opera balına davətlidirlər. Musiqi şousunun kulminasiya nöqtəsi Rusiya və Azərbaycan müğənnisi Emin Ağalarovun çıxışı olacaq.

AZERTAC “Nevskie novosti” saytına istinadla xəber verir ki, Azərbaycanın Xalq artisti, “Crocus Group” holdinginin vitse-prezidenti Emin Ağalarov Sankt-Peterburqdə keçiriləcək Dresden Opera balının açıq meydancasında musiqisevərlərin qarşısına çıxacaq. Bu bərədə tədbirin təşkilatçıları bildirilərlər.

Peterburqlular və şəhərin qonaqları üçün festival Mixaylov Teatrı ilə Akademik Filarmoniya arasında yerləşən İncəsənət meydanında keçiriləcək. Müğənni deyib: “Sankt-Peterburq şəhərinin bütün sakinlərinə müraciət etmək istəyirəm: şouya baxmağa gəlin və biz şəhərinizi dünyının ən gözəl və işqli məkanına çevirəcəyik. Sürprizlər və gözlənilməz əyləncə ilə dolu bu möhtəşəm gecəni İncəsənət meydanında bizimlə birlikdə keçirin”.

Sayıt yazır ki, artist 2012-ci ildə Bakıda keçirilən “Eurovision” beynəlxalq mahnı müsabiqesinin xüsusi qonağı olub. O, həmin ildə “İlin ən yaxşı yeni artisti” nominasiyasında “Grammy” beynəlxalq mükafatına layiq görüllər. Bundan başqa, Emin bir çox digər mükafatların da sahibidir.

Arzu edənlər qonaqların qırımızı xalı üzərində VIP keçidi mərasimini də izləyə biləcklər. Bundan sonra onlar konsertin translyasiyasına baxacaq və musiqi festivalının şousundan zövq alacaqlar. Tədbirin aparıcıları məşhur “Taxt-tac oyunları” seriyalında rol almış artistlər Oksana Fyodorova və Tom Vlašixa olacaq. Həmçinin, cazın əfsanəvi ifaçısı Igor Butman və Almaniyanın “Çingizxan” pop-qrupu da səhnəyə çıxacaqlar.

Dağıdıcı müxalifət Azərbaycandan Avropaya “siyasi mühacir” ixrac edir

Əli Əhmədov: “Mühacir müxalifətin Ermənistanın təbliğatçısı rolunda çıxış etməsi onların nə qədər ziyanlı və iyrənc vasitələrdən istifadə etmələrindən xəbər verir”

Azərbaycanın dağıdıcı müxalifətin saxta partiya vəsiqələri hesabına Avropada ötürüb, dövlətimiz və xalqımız əleyhinə antitəbliğat kampaniyası aparan “söyüş müxalifəti” artıq sıradan çıxməqdadır. Bu isə həm də, ilana ağu verən kərənkələ rolunda çıxış edən AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı Arif Hacılinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin və digərlərinin sübut və dəlilərlə ifşa olunmaları deməkdir.

Çünki Avropada atrıbutlarını təhqir edən Qurban Məmmədov, Orduşan Teymurxan, Tural Sadıqlı, Azər Kazımkəzadə, Vüdadi İsgəndərli, Məhəmməd Mirzəli və digərləri dağıdıcı müxalif başbilənlərinin istək və tələblərini yerine yetirirler. Hətta AXCP sədri Ə. Kərimlinin xarici mühacirlərin fealiyyətlərini koordinasiya etmələrinə dair tutarlı faktlar mövcuddur. Tanınmış tələjurnalı, “Real” TV-nin rəhbəri Mirşahin öz müəllif programının buraxılışında Avropa ölkələrinə siyasi mühacirlər göndərən mütəşəkkil dəstəni faktlarla ifşa edib. O, sensasion sayılı bilecək əməliyyat çekilişini də yayımlayıb.

Siyasi mühacir alverini AXCP və Müsavat partiyaları edir

Mirşahin Ağayev müəllif programında bildirib ki, siyasi mühacir alveri ölkənin özünü aparıcı hesab edən iki müxalif partiyasının yaxından iştirakıyla həyata keçirilir. Ya da, hələlik, bize yalnız bu iki partiyanın adı məlumdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat. “Hürriyət” qəzetiinin də möhürü əlavə etsək, dirnəqarası sanballı kampaniya alınır: “Xaos müxalifəti Azərbaycandan Avropaya “siyasi mühacir” ixrac etməyin kəsə yolunu burda tapıbmış. Onları Avropada gözləyirlər”. Mirşahin Ağayevin sözlərinə görə, fırıldaq dəzgahının hazırlanması saxta məmlumatları və ya məlumatları orada təmizə çıxaran təşkilatlar da var: “Keçmiş şübhəli, bir sıra hallarda cinayətə bulaşmış azərbaycanlılar, azərbaycansızlar Bakıda alıqları saxta statusları xaricdə təsdiqlətməkdən ötrü dövlət əleyhine çıxışlar edir, vətəndaşları dövlət çəvrilişinə çağırır, təhqirlərdən belə çəkinmirlər. Neçə vaxtdır ki, hüquq-mühafizə orqanları antidövlət müxalifeti “siyasi mühacir” adı altında, əslində, insan alveri ile məşğul olmaqdə şübhəli bilirdi və araşdırıcları aparırdı. İndi isə bəzi yekunları elan etmək olar. Şəbəkənin konturları artıq aydın görünür. Deməli, Azərbaycan Xalq Cəbhəsi və Müsavat mütəşəkkil qrupa hazırladığı “siyasi mühaciri” və ya mühacirləri xarice göndərir. Hər belə oyuncaq mühacir sanballı vəsaitdir. Bəzən hansısa potensial belə mühacir tələb olunan məbəldən narazı qalır, “dəvədən böyük fil var” deye, sifariş verən tərəfin özüne, Əli Kərimlinin xaricdəki piştaxtaların-

dan birinin arxasında oturan dəllalı-na-Qənimət Zahidə birbaşa efirdə şikayət də edir”.

Əli Əhmədov: “O zaman bu iyrənc plan ifşa edildi, AXCP-nin əsl anti-Azərbaycan mahiyyəti üzər cixdi”

Yeni Azərbaycan Partiyasının Sədri müavini-icra katibi Əli Əhmədov mühacir müxalifətin anti-Azərbaycan təbliğatına daha sərt və konkret faktlara münasibətini bildirib. Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində qeyd edib ki, Azərbaycanı yerli-yersiz təqnid etmək, müxtəlif yalanlar və bəhətanlarla onun imicini zədələmək yolu seçmiş radikal müxalifət və onun mühacir qanadı təbliğat kampaniyasında Ermənistan faktorundan istifadə etməyə başlayıb: “Sözügedən müxalifətin siyasi təbliğatında və davranışında erməni faktorundan faydalanan, Azərbaycana qarşı birgə mübarizə aparmaq taktikası yeni deyil. Təxminən, 15 il bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənclər şöbəsinin sədri və Əli Kərimlinin ən yaxın çevrəsinə daxil olan Ruslan Bəşirliyin Azərbaycan hakimiyyətinə qarşı birgə fealiyyət göstərmək məqsədilə Tiflisdə ermənilər dənisiqlər aparması, maliyyə yardımı istəməsi barədə səhəbətləri, yəqin ki, çoxlarının yadındadır. O zaman bu iyrənc plan ifşa edildi, AXCP-nin əsl anti-Azərbaycan mahiyyəti üzər cixdi”.

olaraq, təyin olunmasından səhəbə gedə bilər. İkinci isə, mühacir müxalifətin Ermənistanı daha “demokratik” olke qismində göstərmək üçün bəh-bəhlə təriflədiyi “kvota” məsəlesi tamamilə ağ yalan və uydurmadır. Ermənistan konstitusiyasına əsasən, parlamentdə kvota praktikası tətbiq olunmur. Ümumiyyətlə, heç bir demokratik dövlətdə belə praktika yoxdur. Qeyd etmək istədiyim digər nümunə isə müxalifət yuxarıda qeyd olunanlardan heç də az utanc getirmir. Yenə də mühacir müxalifət internet TV-də Ermənistanın baş nazirinin daha “demokratik” obrazını yaratmaq məqsədilə Paşinyanın Dağlıq Qarabağ qeyri-qanuni sefəri zamanı keçmiş prezident Serj Sarkisyanın onu müşayiət etməsi milli birləşmə atılan “möhtəşəm” jest kimi qiymətləndirilir. Lakin həmin jest sahibinin digər keçmiş prezident Koçaryanı həbsə atdırması bərədə səhəbə açılmışdır. Səbəbi isə çox sadədir: bu, onların uyduoduğu “demokratik, milli birliliyi təmin olunmuş” Ermənistan obrazına, başqa sözə desək, işğalçını tərifləmək taktikasına uyğun gəlmir.

Baş nazirin müavini onu da qeyd edib ki, həmin TV kanallarında Ermənistanın “inqisaf edən, çıxəklənən” olke obrazında təqdim etmək naməne Əli Kərimlinin saxta rəqəmlər səsləndirməsini də, deyilənlərə əlavə etsək, müxalifətin sözügedən qanadının əsl sifəti haqqında təsəvvürlər daha dələn olar: “Ancaq bizi narahat edən müxalifətin ne sifəti, ne də rəngidir. Narahatlığımız mühacir müxalifətin öz çirkin təbliğatı ile erməni dəyirmənə su tökməsindədir. Erməni tərəfi, heç şübhəsiz, həmişə olduğu kimi, Azərbaycan müxalifətinin Ermənistanı “demokratik”, Azərbaycanı isə “qeyri-demokratik” olke kimi qələmə vermə cəhdərindən Dağlıq Qarabağ Azərbaycandan ayırmış istiqamətində apardıqları təbliğatında faydalana maşa çalışacaq. Bizi narahat edən, bizdə müxalifətin həmin hərəkətinə qarşı ikrah hissi yaradın, məhz budur. İmkən verilməlidir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana heyranlığını gizləməyen müxalifət və onun mühacir qanadı öz çirkin təbliğatı ilə ölkəmizin hörmət və nüfuzu üzərinə kölgə salsın, siyasi proseslərdə xarici qüvvələrin əlinde təhlükəli alətə çevriləsin”. Əli Əhmədov qeyd edib ki, Azərbaycan xalqı, milli ruhu bütün siyasi qüvvələr xarici himayədarları və pullar hesabına anti-Azərbaycan təbliğatı aparanlara, onların erməni heyranlığına vətəndaş həmrəyi, dövlət və dövlətçilik etrafında daha səx birleşməkla layiqli cavab verəcək.

i.ƏLİYEV



29 avqust 2019-cu il

Erməni siyasetçi: Xalqın oyanışı Paşinyan üçün təhlükəli həddə çatıb



Ermənistanın sabiq Milli Təhlükəsizlik Xidmətinin rəisi David Şahnazaryan iddia edib ki, erməni xalqının oyanışı Nikol Paşinyanın hökuməti üçün təhlükəli həddə çatıb. O qeyd edib ki, milyarder Corc Sorosun qrantından istifadə edən beynəlxalq təşkilatlar Ermənistanda baş vermiş "məxməri inqilab" Dağlıq Qarabağda da (Azerbaycanın işgal edilmiş ərazi-sində - AZƏRTAC) həyata keçirməyə çalışırlar. Siyasetçinin sözlərinə görə, bu proseslər orada keçirilecek seckilerin müşahidə missiyası tərefindən rəvac verilecek.

D.Şahnazaryan bildirib ki, Dağlıq Qarabağda "məxməri inqilab" bu yaxınlarda hökumətdən 33,6 milyon dram qrant almış erməni təşkilatı və məşhur "Transparency International" tərefindən həyata keçirilecek. O diqqətə çatdırıb ki, korrupsiya ilə mübarizə apardığını qeyd edən bu beynəlxalq təşkilatın seckilerin müşahidəsi ilə məşğul olması ən azından heyret doğurur. Siyasetçi xatırladıb ki, sabiq prezident Sarkisyanın da istefasında Yerevan-Qarabağ kartları oynanılıb. "Qarabağda hakimiyətin Yerevana müqavimət göstərdiyini görən Paşinyan orada özünün mənafeyinə uyğun rejim yaratmaq üçün yuxarıda göstərdiyim təşkilatların kö-

məyinə müraciət edib", - deyə siyasetçi vurğulayıb.

Erməni siyasetçi əlavə edib ki, guya mərami korrupsiya ilə mübarizə olan "Transparency International" Paşinyan hökumətində baş verən bu cür hallar barede bir kəlmə belə deməyib. O deyib: "Açıq-aşkardır ki, əvvəl mövcud olan korrupsiya mexanizmləri nəinki aradan qaldırılmayıb, hətta onları daha da təkmilləşdirirlər. Yeni hökumət ən azı daha üç yeni mexanizm yaradıb". Şahnazaryanın sözlərinə görə, indi Paşinyanın həyat yoldaşı tamamilə qeyri-şəffaf fondlar yaradır, onun adamları iri ve orta biznes nümayandalarına qarşı rekətçilikdən istifadə edirlər. O, istehza ilə xatırladıb ki, beynəlxalq təşkilatın adında olan "transparency" kəlməsi məhz "şəffaflıq" deməkdir.

Milli Təhlükəsizlik Xidmətinin sabiq başçısı onu da bildirib ki, Ermənistan hökuməti "inqilab" adı altında ölkədə vətəndaş cəmiyyətini məhv edib. Məsələn, mətbuat azadlığının qorunması ilə məşğul olan təşkilatlar müstəqil medianı böğməga başlayıblar.

Erməni siyasetçi ölkə vətəndaşlarını beynəlxalq təşkilatların fəaliyyətini nəzarətde saxlamağa çağırıb və onları maliyyələşdirən Corc Soros fondunun rəhbərini bu ölkədə "məxməri inqilab" a kömək etdikləri barədə bəyanatını xatırladıb. O, hüquq-mühafizə orqanlarını da beynəlxalq təşkilatların ölkənin daxili işlərinə müdaxiləsi ilə bağlı tədbirlər görməye, onların fəaliyyətini qadağan etməyə səsləyib, Paşinyan hökumətini isə vətəndaşların vergiləri hesabına qondarma Qarabağ respublikasında özüne sərf edən rejim qurmaqdə təqsirləndirib. Siyasetçi əlavə edib ki, bu cür oyunların Ermənistan hökuməti üçün ağır nticələri olacaq.

"İşsizin DOST"u programının icrası tam şəffaf aparılır



"İşsizin DOST"u programı əsasında işə cəlb olunanlar məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müşyyən edilir. Məşğulluq mərkəzlərinin müvafiq göndərişi əsasında həmin şəxslərlə "DOST İş Mərkəzi"ndə əmək müqaviləsi bağlanılır və elektron informasiya sisteminde qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Bundan sonra hər bir işçi üçün sifariş olunmuş əməkhaqqı kartı bank tərəfindən yalnız vətəndaşın özüne şəxsiyyət vəsiqəsinə təqdim etməsi şərti ilə verilir, kartı götürərkən vətəndaş bunu imzasi ilə təsdiq edir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdürü Fazıl Talibov "İşsizin DOST"u programı əsasında işə cəlb olunma mexanizmi barədə AZƏRTAC-a

məlumat verərək deyib. "İşə qəbul edilmiş şəxslərin siyahısı müvafiq rayon (şəhər) icra Həkimiyətlərinin yerli qurumlarına (Mənzil-Kommunal Təsərrüfatı birləşməsi, yaşlılaşdırma, tikinti-təmir idarələri və s.) təqdim edilir və bu qurumlar onları ictimai işlərə cəlb edirlər. Bundan sonra həmin işçi qüvvəsinin işə davamıyyətinə, tapşırılan işləri yerinə yetirməsinə nəzarəti məhz həmin qurumlar icraçı qismində həyata keçirir. Yəni, "DOST İş Mərkəzi" ilə həmin qurumlar arasında bağlanan Sazişə əsasən işçi qüvvəsi "DOST İş Mərkəzi"nin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların nizam-intizamına və gündəlik fəaliyyətinə yerli icraçı qurumlar birbaşa cavabdehlik daşıyır.

Bütün işçilər icraçının tapşırığı ilə və onun birbaşa nəzarəti altında fəaliyyət göstərir. Her ayın sonunda icraçı tərefindən təqdim olunmuş davamıyyət cədvəllərinə (tabellərə) əsasən mərkəz tərefindən ictimai işçilərin əməkhaqları birbaşa onların kartlarına köçürülür. Davamıyyət cədvəlləri olmadan əməkhaqqı köçürülmür. Əgər hansı işçi üzrə sebəbdən işə çıxmırsa, məhz icraçının müraciəti ilə onuna bağlanmış əmək müqaviləsi ləğv edilir. "DOST İş Mərkəzi" tərefindən də daxili icraat qaydasında mütəmadi nəzarət olunur, monitorinqlər keçirilir, çatışmazlıqlar olduqda icraçı təşkilatların diqqətine çatdırılır", - deyə nazirliyin sözçüsü bildirib.

Mübariz Qurbanlı: Milli-mənəvi dəyərlərimizi qorumaq və gənc nəsillərə ötürmək üçün bütün gücümüzü səfərbər etməliyik

Milli-mənəvi dəyərlərimizi qorumaq və gənc nəsillərə ötürmək üçün bütün gücümüzü səfərbər etməliyik. Bu, bizim vəzifəmizdir. Bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitesinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, dilimiz, dinimiz, milli kimliyimiz, milli əxlaqımız, ailə dəyərlərimiz, himniniz, gerbimiz, bayraqımız bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Bu gün dünyada dindən sui-istifadə hallarının çox geniş xarakter alındığını qeyd edən Mübariz Qurbanlı müxtəlif ölkələrdə din adı altında ekstremist, radikal qrupların yaradığını deyib. Onun sözlərinə görə, həmin qruplar bir-birini qəbul etməmə istiqamətində təbliğat aparırlar ki, bu da böyük faciələrə, toqquşmalara getirib çıxarır.

Dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlanması və dini təəssübəşərinin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevriləməsinin qarşısının alınmasının vacibliyini vurğulayan Komitə sədri insanları birləşdirə, vəhdətə çağırın dinlərin mahiyyətin-



dən uzaqlaşdırılaq kimlərinə elində radical, ekstremist, xurafat, antimilli formaya çevriləməsinin yolverilməz olduğunu deyib.

"Biz özümüzü bu cür təhdidlərdən, belə problemlərdən qorumaq üçün üzərimizə düşən vəzifəni layiqincə yerine yetirməliyik. Yeni gələn nəsillər milli ruhda, diline, dini, mədəniyyətinə sədaqət ruhunda təriyə edilmelidir. Prezident İlham Əliyevin siyaseti də məhz bu istiqamətə yönəlib ki, biz öz gücümüzü, qüdrətimizi qorunaklıq və din pərəsti adı altında Azərbaycan eleyhine istifadəyə imkan verməmeliyik"-deyə, M.Qurbanlı vurğulayıb.

Əli Əlizadə Pakistanın daxili işlər naziri ilə görüşüb



Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındaki Daxili İşlər naziri İjaz Əhməd Şah ilə görüşüb. SİA-nın verdiyi məlumatə görə, görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında səmimi dostluq və strateji tərəfdəşlik münasibətlərindən məmənunluq ifadə olunub, her iki ölkənin daxili işlər nazirlikləri və miqrasiya orqanları arasında mövcud olan əməkdaşlığın qarşılıqlı elaqələrə öz tövəhəsini verdiyi bildirilib. Nazir İjaz Əhməd Şah Azərbaycanın

yaxın dost və qardaş ölkə kimi daim müxtəlif məsələlərdə Pakistanla həmşərlik nümayiş etdirdiyini vurğulayaraq təşəkkürləri çatdırıb, Pakistan Daxili İşlər Nazirliyinin Azərbaycanın Daxili İşlər Nazirliyi və digər hüquq mühafizə orqanları ilə təhlükəsizlik, insan alverinə qarşı mübarizə, qanunsuz miqrasiya, məhkumların təhvil verilməsi, təcrübə məbadilesi və digər müvafiq sahələrdə əməkdaşlığından daha da inkişaf etdirilməsinə, ikitərəfli hüquqi bazanın təkmilləşdirilməsinə və qarşılıqlı səfərlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Azərbaycan ən çox bu ölkələrə məhsul göndərib

Cari ilin yanvar-iyul aylarında Azərbaycan en çox İtaliyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsində SİA-ya bildirilib ki, ötən yeddi ayda ixracda əsas ölkələrin siyahısında ilk sıradə İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşdırıb. İtaliyaya ixrac 3 milyard 697 milyon 982 min ABŞ dolları, Türkiyəyə 1 milyard 498 milyon 423 min dollar, İsrailə isə 752 milyon 591 min dollar dəyərindədir. Azərbaycanla ticarət dövriyəsində əsas ölkələrin siyahısında ilk üçüncüdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyəsi 3 milyard 913 milyon 482 min dollar, Türkiyə ilə 2 milyard 314 milyon 467 min dollar, Rusiya ilə isə 1 milyard 606 milyon 996 min dollar təşkil edib.



Bəhruz Quliyev: "Ermənistan Azərbaycanı müharibəyə təhrik edir"

Ermənistanın küçədən siyasətə gəlmiş baş naziri Nikol Paşinyanın sonuncu bəyanatları Yerevanın işgalçi olmasına ilə bağlı faktı bir daha təsdiqləmiş oldu. Baş nazir kimi ilk vaxtlarda danişqlarda qondarma Dağlıq Qarabağ rejiminin də iştirak etməli olduğunu bildirən Paşinyan daxili siyasi qruplaşmalar arasında reytingini itirdiyi üçün işgalçi ritorikasına keçməye məcbur oldu. Bir il önceki bəyanatları ilə indiki çıxışları dabən-dabana zidd olduğundan heç kəs Paşinyanı ciddi siyasetçi kimi qəbul etmir". Bunu "Ses" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

"Öslində, Paşinyanın məlum bəyanatı ilə həm də öz-özünü inkar edir", - deyə Bəhruz Quliyev əlavə edib ki, Paşinyan bir tərəfdən "Qarabağ xalqı" adından danişqlar aparmaq səlahiyyətinin olmadığını deyir, diger tərəfdən isə Qarabağın Ermənistana aid olduğunu iddia edir: "Bununla, uzun müdət "xalqlar öz müqəddəratının təyin etməsi hüququ"nun arxasında gizlənən Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistandan danişqlar prosesində iştirakı riyakarlıq ve beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmayıb".

B.Quliyev bildirib ki, indiye qədər Ermənistan tərəfi hərbi işgal və annexiya siyasetinin beynəlxalq siyasi-hüququ və mənəvi məsuliyyətini dərk edərək işgalçılıq siyasetini gizlədir və onu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratının təyin etmək formasında pərdələməyə çalışır, müxtəlif bəhanelərə əl atırdı: "Lakin bu gün "Qarabağ - Ermənistandır və vəss-



lam" açıqlamasının verilməsi, eyni zamanda Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinin və Müdafiə Nazirinin "Azerbaycana bir qarış da torpaq qaytarımda", "yeni ərazilər üçün yeni müharibə" kimi məsuliyyətiz və təxribatçı açıqlamalarla çıxış etməsi regionda çox təhlükəli vəziyyət yaradır. Ermənistan rəhbərliyi açıq şəkildə Azərbaycanı müharibəyə təhrik edir. Müharibə isə baş verərsə, Ermənistən dövlət olaraq məhvolma həddinə gəlib çata bilər".

Siyasi ekspert vurğulayıb ki, Ermənistənın baş nazirinin bu cür bəyanatlar səsləndirməsinin səbəbi dünyada Azərbaycana qarşı ikili siyasetin yürüdülməsi, cəzasızlıq mühitinin mövcudluğudur: "Ermənistən ATƏT-in Minsk Qrupunun vasitəciliyi altında ciddi danişqlar aparmaq əvvəzine Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəliyindən sui-istifadə edir. Ermənistən bütün mümkün vasitələrlə danişqlar prosesini bloklayır, münaqişənin həlindən yayınır və işgal, etnik temizləmənin nəticələrini davam etdirmek, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır. Buna isə yol vermək olmaz. Ona görə də, beynəlxalq icti-

maiyyət Ermənistəna özünü cəzasızlıq şərətində hiss etməsinə imkan verməlidir, Ermənistən rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləməli, onu bu yoldan çəkindirməli, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Akti və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli üzrə danişqlar prosesinə məcbur etməlidir. Bir mənəli olaraq, Ermənistən sülhə məcbur edilməli və açıq-aşkar annexiya siyaseti yürütdüyüne görə Ermənistəna sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir".

B.Quliyev əlavə edib ki, özünü beynəlxalq ictimaiyyətə "demokratik ölkə" kimi sırrımaşa çalışan Ermənistən əslinde işgal və etnik təmizləmə aparır, dönyanın ən ali beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrini qulaqardına vurur: "Əgər Ermənistən demokratik ölkədirse, Azərbaycan ərazilərinin işgalinə son qoymalıdır. Bunu beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələri tələb edir. Paşinyan da, onun havadarları da bilməlidir ki, Azərbaycan ərazi bütövlüyü nü pozulması ilə heç zaman barışmaşayacaq. Dağlıq Qarabağ Azərbaycanın əzəli və ebedi torpağı və ayrılmaz hissədir. Azərbaycan beynəlxalq seviyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin qorunması və bərpa edilməsi, etnik təmizləmeye məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtması üçün bütün mümkün vasitələrdən istifadə edəcək".

Nazir: Azərbaycan gəncləri innovativ inkişafa böyük maraq göstərir



AZCLOUD Hackathon 2019 müsabiqəsinə qatılanlar gənclərdir. Sevindirici haldır ki, Azərbaycan gəncləri innovativ inkişafa böyük maraq göstərir. Çünkü müasir dövrə innovativ düşünən gənclər ehtiyac çox böyükdür. AZERTAC xəbər verir ki, bu barədə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "AZCLOUD Hackathon 2019" müsabiqəsinin açılış mərasimində deyib.

Nazir bildirib ki, ölkəmizdə hər bir sahənin inkişafında innovasiyalar və müasir texnologiyaların tətbiqi vacibdir. Innovativ inkişaf modelinin reallaşdırılması üçün ölkəmizin iqtisadi siyasetində artıq bir neçə əsaslı addımlar atılıb və qanunvericilik bazası təkmiləşdirilib. Azərbaycanda hazırda startapların, kiçik və orta sahibkarların biznes bacarıqlarının artırılması, biznesin təşkilinin dəstəyinə xüsusi ənəm verilir.

Elman Məmmədov: Bundan sonra danişqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrleri cavab vermelidir



Ermənistən hakimiyyət nümayəndərinin Dağlıq Qarabağ problemi ilə bağlı son bəyanatları bu ölkənin əsl məhiyyətini ifadə edir. Ermənistən ATƏT-in Minsk Qrupunun vasitəciliyi altında ciddi danişqlar aparmaq əvvəzine Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəliyindən sui-istifadə edir". Bu fikirləri Milli Məclisin deputati Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Ermənistən bütün mümkün vasitələrlə danişqlar prosesini pozur, münaqişənin həlindən yayınır və işgal, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır: "Paşinyanın Xankəndinə səsləndirdiyi bəyanat Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlerinin vasitəciliy etdiyi danişqlar prosesinə ciddi zərbədir. Bundan sonra danişqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrleri cavab vermelidir".

Deputat qeyd edib ki, N.Paşinyanın son bəyanatı Azərbaycanın ərazi bütövlüğünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və açıq-aşkar məharibəyə təhrikdir. Ermənistən bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbezər qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir.

Akif Əlizadə: "AMEA tərəfindən hərbi layihələrin genişləndirilməsi aktualdır"

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işləri üzrə layihələrin genişləndirilməsi və inkişaf etdirilməsi oludurca aktualdır.



Trend-in məlumatına görə, bunu AMEA Rəyasət Heyəti Aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) hərbi, müdafiə və məlki xarakterli elmi-tədqiqat işləri çərçivəsində hazırlanmış növbəti layihəsinin təqdimatında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib. Akademikin sözlərinə görə, SETM müharibə şəraitində olan ölkəmiz üçün böyük ehəmiyyətə malik elmi-tədqiqat işlərinin hazırlanması, yeni və mövcud layihələrin davam etdirilməsi, eləcə də yekun nümunənin sınaqdan keçirilməsini uğurla davam etdirir. A.Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə artıq üç ildir ki, fəaliyyət göstərən AMEA Üzək Texnologiyalar Parkında bir sıra mühüm elmi-praktiki nailiyətlərin əldə olunduğunu, innovativ tədbirlərin həyata keçirildiyini bildirib.

AMEA prezidenti qeyd edib ki, əsas məqsəd büdcədən kənar vəsait hesabına fundamental elmi istiqamətlərdə yeni layihələrə sərməye yatırılması, rəqabetqabiliyyəti mehsulların istehsal edilməsidir.

"Əgər onlar müharibə istəyirlərsə onu mütləq alacaqlar!"



Ermənistəndək daxili siyasi prosesləri və 16 aylıq xarici siyaseti təhlil edərək bu qənaətə gəlmək olar ki, Ermənistən özünü tamamilə təcrid vəziyyətinə salıb, beynəlxalq hüquq görməzlidən gəlib, işgalçı dövlət olmasını rəsmən etiraf edib və ATƏT-in Minsk qrupunun həmsədrleri

vasitəsilə aparılan danişqları eslində imitasiya məqsədi ilə həyata keçirib. Çünkü Ermənistən baş naziri Xankəndinə qeyri-qanuni sefəri zamanı "Dağlıq Qarabağ Ermənistən tərkib hissəsi" kimi tanıdığını bildirərək eslində işgalçılıq siyasetinin baş naziri olduğu ölkənin rəsmi siyaseti olduğunu etiraf edib. Bütün bunlar azmiş kimi Ermənistən Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və Müdafiə naziri "Azərbaycana bir qarış da torpaq qaytarımda", "yeni ərazilər üçün yeni müharibə" kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış edib". Bunu SIA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzətinin baş redaktoru, millət vəkili Hikmet Babaoglu deyib.

Deputatın sözlərinə görə, bu müharibəyə təhrikdir və belə mesiliyyətsiz və provaktiv bəyanat verənlər bilsinlər ki, əgər onlar müharibə istəyirlərsə onu mütləq alacaqlar! Hələlikə bütün dünya istimaiyyəti, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlerini Ermənistən hakimiyyətinin radikal bəyanatlarını görməli, onu qiymətləndirməli və advekat cavab verməlidir: "Dünyada işgalçı ölkənin işgalçılıq siyasetindən çəkindirmək üçün ən müxtəlif cəza tədbirləri var və bu tədbirlər iqtisadi sanksiyalardan başlamış siyasi təcridə qədər ən müxtəlif vasitələrə həyata keçirilir. Təəssüf ki, Ermənistən işgalçı dövlət olduğu və bunu etiraf etdiyi halda ATƏT-in Minsk qrupu Ermənistən rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüğünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləmər, onu bu yoldan çəkindirmək, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Akti və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) sayılı qətnamələr əsasında həllinə məcbur etmir. Ona görə də hazırlı vəziyyətdə danişqların sülh yolu ilə aparılması imkanları get-gedə məhdudlaşır və Azərbaycanın öz ərazi bütövlüğünü bərpa etməsi üçün sülhə məcburetmə vasitələrinə əl atmaqdən başqa çərəsi qalmır. Belə olan halda ya BMT Təhlükəsizlik Şurasının mandati ilə sülhə nail olmaq missiyasını üzərinə götürmiş ATƏT-in Minsk qrupu real addımlar ataraq işgal faktına son qoymalı və regionda sülh yaratmalı, ya da Azərbaycan beynəlxalq hüquqla ona tanınmış müstəsna səlahiyyətləri ilə öz ərazi bütövlüğünü bərpa etməlidir. Regiona və ən əsası isə Ermənistəndə hamil bilir ki, Azərbaycan bunu etməyə qadirdir və bir gün mütləq edəcək".

Paşinyan Qərblə Kreml arasında qalıb

Ekspertlər Nikol Paşinyanın erməni xalqına vəd yox, hesabat verməyinin vaxtı çatdığını bildirirlər



Bu gün Ermənistən baş naziri Nikol Paşinyanın vədləri, çıxışındaki işgalçi fikirlər bir daha küçə “demokrat”nın hələ də eyforik küçə yürüşçüsü emosiyasından ayrıla bilmədiyini təsdiqləyir. Onun çıxışına Ermənistən Xarici İşlər Nazirliyinin əlavə şərh verəsi də bunu sübut etdi. Paşinyan Ermənistəni daha çox emosional və cəmiyyətin diqqətini yönəldə biləcək məsələlərlə idarə edir. Çünkü bir il əvvəl vəd etdiyi planların yerinə yetirilməsi üçün ona nə borc verən var, nə də ölkə iqtisadiyyatına sərmayə qoyan. Ermənistənin pul qazanmaq üçün başqa resursları da, ya fəaliyyət göstərə bilmir, ya da yoxdur.

Əhalisinin sayı sovetlər dövründəkindən de az olması Ermənistən və onun perspektivi, hakimiyəti baredə bir çox mətləblərə aydınlıq getirir. Qeyd edək ki, Ermənistən SSR-nin əhalisinin sayı 1991-ci il avqustun 23-də 3 milyon 287 min nəfər, 2019-cu ilin iyundan da ise 1 milyon 961 min nəfər olub. Ekspertlərin sözlərinə görə, Paşinyanın əvvəlki rəhbərlərdən heç də farqlanmeyən işğalçı siyaseti Ermənistəni yer üzündən silinməsi seviyyəsinə belə getirəcək. Bu gün Paşinyan özünü hakimiyəti rusiyayolu Robert Koçaryan və Serj Sarkisyanın adamlarından, Qarabağ mafiyasından təmizləyirmiş kimi aparr. Bununla, həm də Qərbe Moskvaya qarşı olduğunu göstərməye səy edir.

Son vaxtlar Paşinyan cəmiyyətin başını yeni bir qalmaqalla qatmağa başlayıb. Belə ki, gizli sənədlər və dünyunu açılmayan faktları baş nazır “Facebook” səhifəsində məlumat yaymaqdadır. Bildirib ki, bu sənəd Ermənistən dövlətinin idarə edilməsindən və dövlətdəki korrupsiya sistemindən bəhs edir. O, korrupsiya sistemindən gen-bol bəhs etsə də, dövlətinin idare edilməsi ilə bağlı öz sistemini təklif etməyib.

Ermənistən KİV-i yazır ki, Koçaryan və Sarkisyanın prezidentlikləri dövründə korrupsiya dövlət ideologiyası idi. Erməni mediası bildirir ki, indiki hakimiyətin isə strategiyası, programı və konsepsiyası yoxdur. Ölkənin informasiya vasitələri əvvəlki rejimlərin oliqarxlardan Paşinyan hökuməti ilə əməkdaşlıq etdiklərini yazır. Onların qənaətincə, hökumət

başçısı neqativ halları aradan qaldırmağa çalışsa da, yenə köhnə rejimin qalıqları ilə işləyir. Erməni KİV-in iddiasına esasən, Nikol Paşinyan “super baş nazirlik” arzusundadır. Yeni konstitusiyanın hazırlanması ilə bağlı yaradılan komissiyanın da buna xidmet edəcəyi istisna edilmişdir.

Ekspertlər: “Paşinyan hökumətinin xarici siyaset kursunda da səbatlılıq yox dərəcəsindədir”

Siyasi ekspertlərin sözlərinə görə, Paşinyan hökumətinin xarici siyaset kursunda da müəyyənlilik və səbatlılıq yox dərəcəsindədir: “Paşinyan həm Qərbe, həm də Rusiyaya yarınmağa, nəticədə, hər iki tərəfdən başının sıçramasına nail olmağa çalışır. Bu davranışın əziyyətini isə, Ermənistən əhalisi çəkir. Deyilənə görə, 2020-ci ildən Rusiya Ermənistənə satacağı təbii qazın min kubmetrinin qiymətini 165 dollardan 220 dollaradək qaldırmaq istəyir. Paşinyana və təmsil etdiyi siyasi qüvvələrin bu kimi çetinliklərdən çıxməq üçün, ilk növbədə, cəmiyyətin etibarını itirməməsi vacib şərtidir. Son zamanlar onun nüfuzunun itdiyi müşahidə edilir. Onun başçılıq etdiyi hökumətin real fəaliyyət programı da mövcud deyil. Ölkəsinin təmel problemlərini həll edə bilmədiyindən Nikol Paşinyan Ermənistən cəmiyyətinin başını belə sənədlərin sırrını açmaqla qatmaq istəyir. Lakin bu vəziyyət uzandıqca, o özünü də çəş-baş vəziyyətə salır. Belə davam edərsə, bundan sonra

onun ölkə ictimaiyyətinə yalanlar danışıb, şer-böhtən kampanyasına başlayacağı gözlenir. Nəticədə, bu gün Ermənistəndə 1999-cu ilin oktyabri, 2008-ci ilin martı və 2018-ci ilin mayının təkrarlanacağı istsina olunmur”.

Vitali Arkov: “Nikol Paşinyanın erməni xalqına vəd yox, hesabat verməyinin vaxtıdır”

Rusiyalı ekspert Vitali Arkov Paşinyanın belə sənədlərlə bağlı açıqlamasını verdiyi vədlerin nəticəsiz olduğunu ört-basdır etmək məqsədi güddüyünü bildirir: “Ermənistən baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda verdiyi bəyanatlarla qəsdən Azərbaycanı müharibəyə təhrik edərək, işğalçıdan dönüb, məzluma çevrilmək istəyir. N.Paşinyan ölkədə iqtisadiyyatın çökdüyü bir vaxtda öz reytinqini bərpa etmək tələsindədir. Paşinyanın iqtisadi sahədə möcüzə yaratmaqdə acizliyi ele bəri başdan bəlliidir, amma əhalinin yoxsulluqda yaşayın şoxluğunu hər cür nağılla aldatmaq çətin deyildi. Bu gün erməni xalqının qazancı boş sözər, ən dəhşətli de Dağlıq Qarabağdan gələcək minlərlə tabut və minlərlə də şikət olacağdır”.

Qarabağ Azərbaycandır! Nöqtə!

Rus şairi A.S.Puşkin yazdı: “Sən köləsən, sən qorxaqsan, çünkü sən ermənisən...” Fransız yazıçısı və səyyahi Aleksandr Duma isə bu etnosa belə qiymət verib: “Ermenilər həmişə başqa dinə qulluq edən hökmərlərin hakimiyəti altında olmuşlar. Nəticədə, öz fikir ve duyularını gizli saxlayan, hiylər və kələkbaz adamlara çevirilmişlər”. İşğal altında saxlanılan Xankəndidə keçirilən “ümumerməni oyuları” adlandırdıqları tədbirdə isə, Ermənistən baş naziri Nikol Paşinyan, hökuməti və rəhbərləri başda olmaqla, bu etnosun dəyişmədiyini sübut etdilər.

Rusiyalı ekspert Mixail Neijmakov isə N.Paşinyanın Xankəndiye gələrək, “panerməni oyuları”nın açılışında iştirak etməsinin, daha bir mühüm səbəbi kimi, Qarabağdakı separatçı rejimi nəzarətə götürmək istəyinə də toxunub: “Paşinyan hakimiyət tərəfindən Dağlıq Qarabağın köhnə kadrlardan təmizlənmədiyi az qala yegane ərazi olması baş naziri və onun arxasındaki qrupları xeyli narahat edir”.

Rusiyalı politoloq Mixail Neijmakov da N.Paşinyan üçün Xankəndiye səfərin dənə çox daxili siyasi əhemmiliyət daşıdığı qənaətindədir: “2018-ci ildə Nikol Paşinyanın öz məqsədlərinə çatması üçün tərəfdarlarını qısa vaxt ərzində küçələrə çıxartması mühüm əhemmiliyət daşıyıb. Bu baxımdan, Ermənistənə baş nazira destək mitinqləri ötən ilklələ müqayisə oluna biləcək miqyasda çoxdan-dır keçirilmir. Odur ki, hazırkı baş nazir üçün bənzərsiz natiq və meydan lideri şöhrətini hər hansı yolla bərpa edib saxlamaq əhemmiliyəlidir”.

Erməni ekspertdən etiraf: “Bakıya uduzuruq”

Ermənistən xarici siyaset sferasında dai-

ma zəif olduğunu göstərib. Bunu erməni eksperti Qagik Ambaryan da etiraf edib: “Çünki Ermənistən hakimiyəti xarici siyaset məsələlərini buraxıb, daha çox daxili siyaset məsələləri, yalançı gündəmin formalşdırılması ilə məşğul olub. Qarabağla dostluq münasibətləri quran Fransa şəhərləri mövcud kontaktların hamisini ləğv etdilər, ABŞ Kongresində Qarabağa yardımın verilib-verilməməsi müzakirə edilir, Moskva ilə münasibətlər qaydasında deyil. Biz Türkiyənin Naxçıvana münasibətdə ambisiyalarını görməzdən gəlirik. Problemlər çoxdur, amma hakimiyət üçün əsas hakimiyətini qorumaqdır. Paşinyanın hakimiyətə tacrubəsiz komandasıyla geldi, səhvər buraxdı və indi bundan onun opponentləri yaranan. Xarici işlər naziri Zoxrab Mnatsakanyan daha çox partizan stilində çalışır. Buna görə mediada Mnatsakanyandan sonra müdafiə naziri, polis rəisi və Milli Təhlükəsizlik Xidməti rəisi peydə olub. Diplomatiya ictimaili sevir. Ona görə də, Azərbaycan və Türkiyə daha aqressiv və açıq diplomatiya tətbiq edirlər. Mnatsakanyanın işlərinin nəticələrini göstərməsi yaxşı olardı. Şarl Aznavur ölü kimi, Fransa məhkəmələri Qarabağla bağlı imzalanan memorandumları ləğv etdi”.

Ambaryan Paşinyanın ən rusiyayönlü siyasetçi olduğunu, amma Moskvanın hele ona inanmadığını deyib: “Biz Rusiyadan Ermənistəndə baza saxlamağı xahiş edirik. Bütün keçmiş prezidentlər yaxşı bilirlər ki, Ermənistən bu bazadan imtina edəcəyi halda, hansı çağırışlarla üz-üzə qala bilər. Rusiya və Rusiya prezidentinin ünvanına sərt bəyanatlar səsəndirirəndə, heç kim unutmasın ki, rifahımız bu ölkədən asılıdır”.

Ermənistən ordusunda intihar və fərərilik halları çıxalıb

Ermənistəndə bütün sahələr üzrə özünü getdikcə daha qabarıq formada bürüze veren tənezzül, bu ölkənin ordusunda da acınacaqlı durumun formalşdırılması ilə müşayiət olunur. Belə ki, son 6 ayın statistikasına görə, işğalçı ölkədə qeyri-döyüş şəraitində ölen əsgərlərin sayı 38-ə çatıb.

Orduda korrupsiya, rüşvətxorluq və özbaşınlıq geniş vüset alıb. Cəmiyyətdə olan neqativ tendensiyalar ordunu da bürüyüb. İndi Ermənistəndə belə bir fikir hakimdir ki, ordu da zabitlər əsgərlərə vətənin müdafiəçiləri kimi deyil, şəxsi varlanmalarını təmin edən obyekti kimi baxırlar.

Son məlumatların təhlili, bir daha göstərir ki, qeyri-döyüş şəraitində itkilərin yaşamasına əsas səbəb orduda xəstəliyin tügenəməsi, intihar, müxtəlif qəza və nizamnamədən kənar davranışlardır. Özü də bu kimi hallara, əsas etibarilə, müddəti həqiqi hərbi xidmətə çağırılmış gençlər meruz qalırlar. Ordudakı yüksək vəzifəli zabitlərin özbaşınlıqları, rüşvətxorluğu, nizamnamədən kənar və nala-yıq davranışları müddəti xidmət edən əsgərlər arasında intiharla yanaşı, fərərilik hallarının sayının sürətli artmasına səbəb olur. Ötən günlərdə Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərərilik etmiş hərbi qulquçu Kazaryan Aro Xaykoviç hərbi bölmələ-

rimizin saygılılığı nöticəsində, saxlanılıb. İlkin dindirilmə nöticəsində düşmən hərbçisinin fərərilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə hökm süren özbaşınalıq, hərbi qulluqçulara qarşı düzülməz və qeyri-insani münasibət olduğu müəyyənləşib. Göründüyü kimi, düşmən ordusunun bölmələrində ağır xidmət şəraitindən, təhqirlərən və fiziki işgəncələrdən bezərək, xidmət yerini özbaşına tərk edənlərin sayı artmaqdə davam edir.

Elə buna görə Ermənistən orduunda həlak olmuş əsgərlərin valideynlərinin Müdafiə Nazirliyi qarşısında keçirdikleri aksiyaların sayı da çoxalıb. Yerli mətbuatın verdiyi xəbərə görə, etirazçılar Ermənistən orduunda özbaşınalıq və xaosun tüğyan etdiyini bildirib-

lər. Narazı əsgər valideynləri, qeyd ediblər ki, qeyri-döyük şəraitində itkilerin artması hərbi hissələrdəki xaosdan xəber verir. Bunun nöticəsində, əsgəri xidmətdən yayınma halları artıb. Cəmiyyətin orduya inamı yoxdur. Çünkü xidmət keçənlərin eksəriyyəti evlərinə, ən yaxşı halda, elil olaraq qaydırır. Hökuməti isə, onların sonrakı taleyi maraqlandırır.

Validenlərdən Ağban Vardanyan bildirib ki, övladı bir il əvvəl məcburi olaraq Dağlıq Qarabağ hərbi xidmətə göndərilib: "Oğlum bu yaxınlarda hərbi hospitala yerləşdirilib. Hərbi hissənin komandır müavini tərəfindən vəhşicəsinə döyülləb. Həmin şəxs oğluma işgəncə verdikdən sonra onu boğaraq öldürmək istəyib".

Ermənistən Müdafie Nazirliyi

psixoloji və ruhi travmadan əziyyət çəkən gəncləri də hərbi xidmətə göndərər. Erməni mediası yazır ki, ele Dağlıq Qarabağa həqiqi hərbi xidmətə göndərilen əsgər Mqer Arutyunyan bir neçə gündən sonra Xankəndi hərbi hospitalına aparılıb. Onun səhhətində ciddi problemlərin olduğu deyilir. Lakin konkret olaraq, xəstəliyin adı açıqlanmış. Əsgərin valideynləri bildirirlər ki, 18 yaşlı Mqerin əsəb sisteminde problem var. Buna baxmayaraq, psixoloji dispanserdə müalicə alındıqdan sonra Mqer hərbi xidmətə göndərilib: "Bununla bağlı müəyyən dairələrə məktub da ünvanlaşmışq. Ancaq müraciətlərimizə cavab verilməyib. Onun psixoloji problemlərinin olması ilə bağlı sənədlər mövcuddur. Mənim oğlum xidmət edə bilməz".

Bələliklə, bütün bunlar müasir erməni ordusunun reallığıdır. Ermənilər özleri də etiraf edirlər ki, bu gedisə ordularından əsər-elamət qalmayacaq. Amma bu, vədövlətini ordu hesabına artırmağa çalışan ölkə rəhbərliyini qətiyyən narahat etmir. Çünkü bu gün Ermənistən reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir.

Bələliklə, o zaman Ermənistən artıq müəyyən etməlidir, sülh istəyir, yoxsa vəziyyətin gərginleşməsini?! Belə bir təsəvvür formalasır ki, hazırkı Ermənistən rəhbərliyi münaqişənin həll olunmasına deyil, bilərkən vəziyyətin gərginleşməsinə üstünlük verir. Təəssüfə qeyd olunmalıdır ki, bu gün rəsmi Yerevan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqe-

dən çıxış edir. Lakin istenilən halda, aydınlaşdır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-kvo vəziyyəti ilə barışmayacaq. Çünkü Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyaset nəticəsində, inkişaf edən səmərəli iqtisadiyyata, vətəndaş birliyinə malikdir: "İki il bundan əvvəlki aprel döyüsləri göstərdi ki, Azərbaycan Dağlıq Qarabağ problemini hərbi yolla da həll etmək güclündədir. Bu baxımdan, Paşinyanın Azərbaycanın işğal edilmiş torpaqlarının qaytarılması istiqamətində hər hansı addım atmalıdır, əks-halda Ermənistən iki il bundan əvvəlkindən də ağrı məglubiyyətə düşərək olacaq".

Odur ki, artıq Nikol Paşinyanın erməni xalqına və yox, hesabat verməyinin vaxtıdır.

Elçin Mirzəbəyli: Paşinyanın son açıklamaları Ermənistən öz öhdəliklərinə sadıq qalmağı bacarmadığını təsdiqləyir

Ermənistən baş naziri Nikol Paşinyan Xankəndidə "Qarabağ Ermənistəndir, vəssalam" deməklə və Dağlıq Qarabağın Ermənistəna birləşdirilməsini ehtiva edən fikirlər səsləndirməklə ölkəsinin işgalçılıq siyasetinin mahiyətini bir daha ortaya qoydu və münaqişənin həlli ilə bağlı bu günə qədər aparılan danışılarda rəsmi Yerevanın beynəlxalq ictimaiyyəti aldatdığını etiraf etdi.

Bu fikirləri AZERTAC-a açıklamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib. Ekspert qeyd edib ki, Paşinyan da daxil olmaqla Ermənistən danışılarda prosesində iştirak edən bütün rəhbərləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə müstəqil hüququn subyekti kimi təqdim etməye çalışır, Helsinki Yekun Aktının prinsipləri ilə manipulyasiya edir, xalqların öz müqəddəratını təyin etməyi sözləndərən sənədin kontekstində çıxararaq ayrıca həll variantı kimi təqdim etməye çalışırdılar. Bununla yanaşı, Ermənistən rəhbərləri iddia edirdilər ki, Dağlıq Qarabağ ətrafindəki ərazilərin işgal edilməsinin əsası səbəbi bu bölgədə yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsidir və ermənilər heç bir halda azərbaycanlılarla birləşdə Azərbaycan Respublikasının tərkibində yaşaya bilənlər. Ermənistən baş nazirinin son beyanatları isə bir dəha səbūta yetirir ki, bütün bu iddiaların heç bir əsası yoxdur, təhlükəsizlik və birləşmişləşmişliyənən bağlı irəli sürülən bütün mülahizələr işğalın ömrünün və münaqişənin hellinən uzadılmasına, Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına xidmet edib.

Siyasi ekspert vurgulayıb ki, Paşinyanın son açıklamaları Ermənistən öz öhdəliklərinə sadıq qalmağı bacarmayan, beynəlxalq hüququn prinsiplərinə məhəl qoymayan, dövlətdən daha çox terror təşkilatı kimi davranan bir subyekt ol-



duğunu təsdiqləyir. Çünkü istenilən ölkə hüquqi dövlət kimi öz mahiyətini ikitərefli və coxtərefli öhdəliklərinə münasibətdə bürüze verir. Beynəlxalq hüququn prinsiplərinə uyğun müqavilələr imzalayıb, konvensiyalara qoşulur, qlobal və regional təşkilatların işində onların prinsiplərinə əməl edəcəyi barədə öhdəlik götürməkə istirak edir. Baş nazir Paşinyanın davranışları isə səbūta yetirir ki, Ermənistən özünü dünyada mövcud olan hüquqi sistemin tərkib hissəsi sayır, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərini qəbul etmir, özünü hüquqdan üstün tutur. Bu klassik cinayətkar, terrorçu psixologiyasıdır və belə olduğu təqdirdə Ermənistən müstəqil hüququn subyekti kimi münasibət bəsləmək mümkündür.

E.Mirzəbəyli bildirib ki, Paşinyanın bu açıklama və bəyanatları, ilk növbədə, BMT Təhlükəsizlik Şurasına, ATƏT-in Minsk qrupuna və bu qrupun həmsədri olan ölkələrə münasibətdə sərgilənən hörmətsizlikdir və bu kişiyyətini təsdiq edir. Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistənə birxədirməsi ilə bağlı son açıklamaları onun hakimiyətə sahibləndiyi dövrən etibarən səsləndirdiyi bütün fikirlərlə ziddiyət təşkil edir. Məlum olduğu kimi, Ermənistən baş naziri daha onca "Dağlıq Qarabağ xalqı" adlandırdığı hansıa mücərrəd bir toplumun adından danışmaq səlahiyyətinə sahib olduğunu öne çəkərək danışılardan yayınmağa çalışır, indi isə Ermənistənə əsl

məqsədini ortaya qoyur və niyyətin Azərbaycan torpaqlarına sahiblənmək olduğunu açıqlayır. Paşinyan adekvat insan deyil, şoumendir, konkret siyasi vəziyyətə uyğun olaraq kütlənin psixologiyasına oynayır. Məsələnin bu tərəfi aydınlaşdır. Amma ortaqlıda Paşinyanın konkret siyasi vəziyyətə oynamaya məcbur edən amiller devar. Bələliklə, Paşinyan nə üçün və kimin üçün oynayır?

Elçin Mirzəbəylinin fikrincə, Ermənistən baş naziri Qarabağ klanı ile mübarizədə mövqelərini itirməkdədir. O, işğalçı ordunun Ermənistəndəki tör-töküntüləri üzərində tam nəzarət sahib deyil. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində "stekanda firtına qoparmaq" niyyətini həyata keçirə bilməyib. İlqim demokratiya və mənbəyi göstərməyən investisiyalar barədə verdiyi vədler yerine yetməyib. Həm Ermənistəndə, həm də işğalçı ordunun girovluğunda yaşayan ermənilərin sosial həyatında müsbət doğru hər hansı deyişiklik baş verməyib. Əksinə, işğalçı ölkənin təcrid olunması prosesi daha da dərinləşib. Baş nazir Paşinyanın qonşu dövlətlərlə Azərbaycanın maraqlarına uyğun gəlməyen hansıa ortaq mərəcə gəlmək niyyəti, həmçinin bu istiqamətdə gerçekləşməsinə cəhd göstərilən texribat planları da iflasa uğrayıb. Diger tərəfdən, Azərbaycanın beynəlxalq mövqeləri daha da güclənib və Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına hüquqi don geyindirilməsi perspektivi tamamilə sıradan çıxıb. İndiki şəhərde Paşinyanın həzində və işğal altında olan Azərbaycan ərazisində yaşayış ermənilər arasında ultra-millətçi əhval-ruhiyyəni gücləndirmək dəqiqətli sosial problemlərdən, hakimiyətdən xalqın idarəetmədən, iflasa uğrayan xarici siyasətdən yayındırıb və vaxt qazanmaq istəyir. Paşinyan düşünür ki, Koçaryan və Sarkisyan

nın Ermənistəndəki uzunmüddətli hakimiyətinə yol işğal altındakı Azərbaycan ərazilərindən başlayıb və o da vaxtılı sabiq Ermənistən prezidentlərinin ilkin şuarlarını dileyər. "Dağlıq Qarabağ" kartını onların elindən almağa çalışır. Amma unudur ki, Azərbaycanın yürüdüyü siyaset nəticəsində bölgədəki reallıqlar geriyədönməz forma və məzmun alıb. Ölkəmizin iştirakı və təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri bölgədəki düzəni tamamilə dəyişib və bu reallığı geriye çevirmək Ermənistən gücünü və imkanlarını daxilində deyil. Bu baxımdan da Paşinyan gücү sözə verib. Təbii ki, sözün də bitəck

bir zamanı var.

E.Mirzəbəyli vurgulayıb ki, Dağlıq Qarabağın Ermənistəna birləşdiriləcəyi barədə cəfəng iddialara gəldikdə isə, Azərbaycanın torpaq itkisi ilə barışmayacağı Paşinyanın özüne de yaxşı bəlliidir. Şübhəsiz ki, Ermənistən həm siyasi, həm də hərbi müstəvilde həyata keçirmək istədiyi bütün təxribatların qarşısı keşkin şəkildə alınacaq və "vəssalam" sözünü Azərbaycanın Silahlı Qüvvələri deyəcək. Sadəcə, "Qarabağ Azərbaycanındır" sözünün sonunda Ermənistən bir dövlət kimi mövcudluğunu da şübhə altına alacaq bir neçə nida işarəsi də olur.

Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyi Şəkidəki kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb

Avqustun 25-də Şəkidəki "Firuze" şadlıq sarayında keçirilmiş toy meclisində iştirak edən təxminən 400 qonaqdan 57 nəfəri (24-ü qadın, 1-i yetkinlik yaşına çatmayıb) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Baş Prokurorluğun mətbuat xidmətlerinin AZERTAC-a daxil olan birge məlumatında bildirilir ki, rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşlarının, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şəki regional bölməsinin əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib. Toy meclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılarq götürülləb və digər zəruri istintaq herəketləri yerinə yetirilib.

Fakta görə polis şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bile-bile pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatlılıqdan zərərçəkmış şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmaclar müəyyən olunub ki, qonaqlar toy meclisində müxtəlif qida və içki məhsulları qəbul etdikdən sonra halları pislesib, dərhal rayon mərkəzi xəstəxanasına müraciət etmiş və ilkin tibbi yardım göstərilmək və buraxılıb. Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəssisləri cəlb olunmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq herəketləri davam etdirilir. Qida Təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmüş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görülecek.





"Dini radikalizmə mübarizə və maarifləndirmə"

Daşkəsəndə bu mövzuda tədbir keçirilib

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daşkəsən rayon icra hakimiyətinin birgə təşkilatlığı ilə "Müasir çəgirişlər: dini durum və vəzifələr" mövzusunda keçirilən regional konfrans avqustun 28-də "Dini radikalizmə mübarizə və maarifləndirmə" adlı panel iclasla öz işini davam etdirib.

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilmiş tədbiri giriş sözü ilə açan rayon icra hakimiyətinin məsul əməkdaşı Elmar Əliyev Prezident İlham Əliyevin dincə dindarlarla diqqət və qayğıından behs edib, rayonkəndi dini durum barədə ətraflı məlumat verib.

Təqdimatla çıxış edən DQiDK sədrinin müavini Gündüz İsmayılov Azərbaycanın dünyaya zəngin multikulturalizm modelini təqdim etdiyini bildirib. Sədr müavininin sözlərinə görə, tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasetinin banisi Ulu Öndər Heydər Əliyevdir. Ümummilli Liderin bu siyaseti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

O, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərlə təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərinə də toxunub. G.İsmayılov deyib ki, dini radikalizmə mübarizənin gücləndirilməsi və milli-mənəvi dəyərlərin qorunub-saxlanılması məqsədilə dini maarifləndirmə işinin aparılması zəruriyidir. Hansısa cəmiyyətdə təhsil və dini biliklər paralel şəkildə insanlara çatdırılmışsa və xurafatın yayılması qaćılmazdır. Yad dini ideologiyaların təsiri altına düşənlərin dini bilgilərinin zəif olması ehtimalı böyükdür. Bu baxımdan, gənclərə dirlər haqqında ümumi məlumatların verilməsi, müqəddəs kitabların mahiyyətinin izah edilməsi olduqca vacibdir.

Mövzu ilə bağlı rayon təhsil şöbəsinin müdürü Zaur Məmmədov və rayon gənclər və idman idarəesinin rəisi Samir Həsənov da fikirlərini bildirib, keçirilən tədbirlərin gənclərin dini radikalizmə qarşı maariflənməsində önəminə diqqət çəkiblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, kitablar paylanıb.

R.HÜSEYNOVA

Kənd təsərrüfatı məhsullarının istehsalı neçə faiz artıb?

2019-cu ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 453,7 milyon manat təşkil edib ki, onun da 2 milyard 230,4 milyon manat heyvandarlıq, 2 milyard 223,3 milyon manat isə bitkiçilik məhsullarının payına düşür. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 6,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1 faiz, bitkiçilik məhsulları üzrə isə 9,5 faiz artıb.

Binəqədi polisi narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat keçirib

Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları Binəqədi qəsəbəsinin müxtəlif istiqamətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri heyata keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəller məhkum edilmiş Yasamal rayon sakini Azer Misdimov, Binəqədi rayon sakinləri Alxan Quliyev və Əlibaba Baxışov, həmçinin Xızı rayon sakini əvvəller məhkum olmuş Yaver Qasımov saxlanılıblar. Onların üzərindən baxış zamanı şəxsi istehlak miqdərindən artıq çəkidə yüksək təsireddi xassəyə malik heroin aşkarlanaraq götürüllər. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu etiraf ediblər. Faktla bağlı 43-cü polis bölməsində toplanan materiallər Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırımlar davam etdirilir.

Övladlığa götürmə ilə bağlı idarəetmənin elektron infrastrukturunu qurulur

"Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə" altsistemi yaradılır

Bu gün ölkəmizdə övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam edir. Mütarəqqi dünya təcrübəsi də nəzərə alınmaqla, hazırlanmaqda olan yeni idarəetmə modelində prioritətlərdən biri - övladlığa götürülən uşaqların məraq və mənafələrinin, gələcək layiqli həyat şəraitinin təminatıdır.

Bu əsasda uşaqları övladlığa götürmək istəyən valideyn - namizədlərin mənzil şəraitini və gəlirləri ilə bağlı tələblər də yeni modeldə eksini tapır.

"Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq, övladlığa götürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə, onları övladlığa götürməyi arzu edən şəxslərin üçotunun təkmilləşdirilməsi, eləcə də, övladlığa götürmə prosesində şəfaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məqsədi daşıyır. Övladlığa götürmə sahəsində dövlət siyasetini və tənzimləməni, o cümlədən, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbələrin və vətəndaşlığı olmayan şəxslərin) vahid üçotunun elektron qaydada aparılması.



ması nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin üçotunun, həmçinin, övladlığa götürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını təmin etmək məqsədilə nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminde "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığ agötürmə" altsistemi yaradılmışdır. Həmin altsistem valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid elektron üçotunun aparılması, eləcə də, övladlığa götürmə ile bağlı bir sıra işlərin elektron şəkildə yerin yetirilməsi məqsədine xidmət edəcək. Övladlığa götürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıcılar vasitəsilə deyil, altsisteme ineqrasiya olunacaq dövlət orqanlarının informasiya ehtiyatından əldə olunacaq. Yeni elektron sistemini cari il noyabrın 1-dən istifadəyə verilməsi nəzərdə tutulur. Bu da, qeyd olunan sahədə əlavə vaxt itkisinin aradan qaldırılmasına, övladlığa götürmə sahəsində idarəetmənin elektron infrastruktur üzərində qurulmaqla prosesin tam obyektiv və şəffaf həyata keçirilməsinə şərait yaradacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Opera və Balet Teatrında mövsümün ilk səhnə əsəri - "Koroğlu"

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü sentyabrın 19-da Üzeyir Hacıbəylinin "Koroğlu" üçpərdəli operası ilə açıq elan edəcək. AZƏRTAC xəbər verir ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq səhnə əsərində Koroğlu obrazu Əməkdar artist Ramil Qasımov canlandıracaq.



Ötən mövsüm teatrda hazırlanan Fikrət

Əmirovun "Nəsimi" baleti bu mövsüm də repertuarı daxil edilib. Səhnə əsəri sentyabrın 22-də Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq. "Nəsimi" baleti böyük şairin 650 illiyi münasibətə ilk dəfə bu ilin mayında nümayiş olunmuşdu.

“AC TOYUĞUN YUXUSU VƏ ƏLİ KƏRİMLİNİN “İNQİLAB-HAKİMİYYƏT” SEVDASI

*PSİKOLOJİ PROBLEM YAŞAMAĞA SƏBƏBLƏR VAR: XALQ DƏSTƏK VERMİR,
TROLLAR İŞ BACARMIR, ŞƏXSİ KREDİT TÜKƏNİB, ÇIXIŞ YOLU ANCAQ BİRDİR*

Siyasi mövqeyində, əqidəsində, yanındakılara sadıqlıyində sabit olmayan bu adam 20 ildən çoxdur ki, “inqilab-inqilab” deyir. Gənc yaşlarında xüsusi xidmət orqanlarının əlində oyuncaq kimi diversantlıq etdi, AXC-yə daxil edildi, cəbhəçilərin ətrafında birləşdiyi və lider hesab etdiyi Əbülfəz Elçibəyi gözdən saldı, nəhayətində, siyasi təşkilatın parçalanmasına səbab oldu. Qrant, pul, vəzifə, hakimiyyət hərisliyi nəticəsində AXC-nin yaranmasında, AXCP-nin qurulmasında xidməti olan hər kəsi partiyadan uzaqlaşdırıldı və nəzəri olaraq, siyasi partiya adını almalı olan təşkilatı şəxsi obyektinə çeviridi. Bu gün isə partiyada ancaq sosial şəbəkələrdə onu təbliğ edən, ona mədhiyyətlər yazan 5-10 trol var, trolluq fəaliyyəti var...

Haqqında danışdığımız adam əlbette ki, texmin edildiyi kimi Ə.Kərimlidir. 2000-ci il-dən sonrakı dövrə vezifə və səlahiyyət iddiasında olan Ə.Kərimli, hətta hakimiyyətə sövdəleşməyə də getməyə hazır olduğunu nümayiş etdirmişdi. Lakin 2003-cü ildən başlanan qlobal geostrateji oyunlardan həvəslənən Əli Kərimlinin “mədəsi” daha da genişlənməyə başladı. Elə bu səbəbdən də, “inqilab-inqilab” deyə-deyə 2003-cü ildə əlinə “qızılıgül” aldı, 2004-cü ildə boynuna nərinci şarf sarıldı, 2005-ci ildə Dübəndidəki bağında zambaq əldi, 2011-2012-ci illərdə başına əmmamə qoydu, 2017-ci ildə müqəbeləşdi, ardınca isə paşınyanlaşdı, 2018-ci ildə sari jilet geyindi, “Xuanlaşdı”, nəhayət, “Əlcəzair ərəbi” olmağa qərar verdi. Lakin onun bütün cəhdəri boşça çıxdı, onun “inqilab-inqilab” çağrısına heç kəs cavab vermədi, trolları isə iş yarımadi.

Zaman ötür, şəxsi kredit isə tamamilə tükənib, hakimiyyətin xalqla birliliyi dəha da məhkəmlənib, “5-ci kolon”un anti-dövlət



tiq vaxtı ərzində davam edir. Lakin buna baxmayaraq, “Azad söz”de 507 nəfər, “Ali Kərimli”də 505 nəfər, “Azadlıq” qəzətində 505 nəfər, “Osmanqızı”da 549 nəfər müsahibəni izləyir. Əger Ə.Kərimlinin “dahiyənə riyazi istedadından” ruhlanan trollar bütün səhifələrdəki rəqəmləri toplayıb, vəziyyətdən çıxmaga çalışalar belə, yenidən özlərini ifşa etmiş olarlar. Çünkü 500-600 arası rəqəm bütün səhifələrə eyni zamanda baxanların sayıdır, yəni eyni sosial şəbəkə iştirakçılarıdır. Əger bu, belə olmasayıd, bütün səhifələrdə bəyənmələr, rəyler və paylaşımlar eyni seviyyədə, yaxud yüksək olardı. Lakin gördünüz kimi, “Azad söz”de və “Osmanqızı”da başı qarışan trollar “Azadlıq” qəzətini və “Ali Kərimli” səhifələrini yaddan çıxarıblar. Ona görə də, həmin səhifələrdəki bəyənmə, rəy və paylaşın sayı digərlərinə nəzerən 10-15 dəfə azdır.

Bax, bu da Ə.Kərimli üçün sadə riyazi hesablama. Amma Ə.Kərimlidən fərqli olaraq, bu hesablamalara görə, mübahisə etmək fikrindən uzağam. Çünkü reallıqda Əli Kərimlinin cəmi 500 profil və səhifə civarında olan trollların (əgər həmin 500 nəfərin hamısı cəbhəçi olsa) ümidiñə qaldığını açıq şəkildə görürük. Ona görə də, bəlkə qulaq asdlar deyə, Ə.Kərimliyə, eləcə də, onun trolllarına bir məsləhet vermək istəyirəm. Biliyəm ki, populizm cəbhəçilərin fəaliyyətinin əsas mahiyyətidir. Ona görə də, siyasetdən uzaqlaşın, onları məhsurlaşdıracaq daha maraqlı işə başlamaları yaxşı oları. Məsələn, məhsurluq naminə, təpiklə butulka qapağı açmaq dəbdədir. Necə ola bilər ki, şamaxılı uşaq təpiklə butulka qapağını açmaqla populyar oldu, hətta AXCP sədri Ə.Kərimlinin reytingini kölgədə qoydu. Yaxşı olar ki, “Milli Şura” toplansın və hər kəsin qarışısında Ə.Kərimli təpiklə butul-



ni və müsahibələrini kütləvi dislike etsinlər. Plansız-hesabsız hər tərəfə hücum etmək, hər kəsi qaralamaq kimi psixoloji davranışlar, ona dələlet edir ki, Əli Kərimli ciddi daxili böhran ərefəsindədir.

Əlbette ki, uzun illərdir uğursuz da olsa, siyasetdə olan birisi heç zaman ciddi sosial-siyasi dəstəyi olmadan, xalqın etimadını qazanmadan “inqilab ve hakimiyyət” iddialarını açıq şəkildə ortaya qoymazdı. Axi, niyə Ə.Kərimlinin yanında baş trollar izah etmirlər ki,

Özünü Pifaqor kimi təqdim edən Ə.Kərimli pafoslu şəkildə deyir ki, “gəlin mənimle mübahisə edin, mənim hesablamalarımı təkzib edin”. Amma bu saxta “riyaziyyat alımı” bir dəfə də olsun öz canlı müsahibələrinə baxıb, adı riyazi hesablama aparıb, anlamır ki, onun dəstəyi ölkə əhalisinin heç “0,005” faizi qədər deyil. Əger Ə.Kərimli riyazi mübahisə aparmaq isteyirsə, bıyur sun. Onun çox da uzaq olmayan zamanda - avqust ayında verdiyi müsahibərin “Azad söz”, “Ali Kərimli”, “Azadlıq” qəzəti, “Osmanqızı” kim “fa-cebook” səhifələri üzərindən izleyici sayına nəzər salınsın.



əməlləri, xəyanəti tamamile ifşa olunub. Bəlkə də, elə bu səbəbdəndir ki, Ə.Kərimli sarsıntı kecirir və psixoloji problem yaşayır.

Fikir versəniz, onun canlı yayımlar zamanı şəker xəstəleri kimi tez-tez dodaqlarının yaşılamasını, “siz məni anlamırsınız” ritorikasında qısqıra-qısqıra danışmasını müşahidə edərsiniz. Bəlkə də, elə səbəb budur ki, son günlər sosial şəbəkə hesabında güya “hakimiyyətin AXCP-dən qorxduğu”, “inqilabın astanasında durduqlarını” çizmə-qara edir. Gah da, görürsünüz ki, trollarına göstəriş verir ki, digər müxalifet partiyalarının liderlərinə “hücumlar” etsinlər, videoları-



ka qapağı açmağa çalışın. Bunu da İ.Hüseyn və Emil Səlimov kameralın yaddaşına köçürsün, sonra da montajla düzəldərək, yerləşdirsinlər “facebook”a. İnanın ki, bu video Ə.Kərimlinin mənasız statuslarının cəmindən daha çox “like” yığacaq.

Onsuz da, Ə.Kərimli siyasetdə uğur qazana bilmədi, blogerlik fəaliyyəti də iflasa uğradı, bəlkə bu işdə bəxti gətire...

**Ramil Vəlibəyov,
YAP Nizami rayon təşkilatının GB
sədrinin müavini,
siyasi elmlər üzrə fəlsəfə doktoru**

29 avqust 2019-cu il

Müdriklik zirvəsi: Çimnaz Əliqizinin 70 illik həyat yolu

Portret, yaxud yubiley yazıları yazmaq çətindir, hətta çox; düşünürəm ki, elə hamisün. Ona görə ki, bir ömrü kiçik bir yazıya sığışdırmaq, həyatının bütün məqamlarını orada bütünlükə ifadə etmək, ömrün hansısa məqamlarını unutmamaq... Cox çətindir. İləhə da ki, həmin adam elm, sənət, mədəniyyət adəmi ola.

Folklorşunas alim, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun hazırladı təqaüddə olan elmi işçisi Çimnaz Əliqizidən bəhs edəcəyik. O Çimnaz Əliqizidən ki, bütün şüurlu fəaliyyətinə folklorşunaslığının və mədəniyyətimizin inkişafına həsr edib.

Çimnaz Əliqizi kimdir?

Qəhramanımız 1 sentyabr 1949-cu ildə Naxçıvanda anadan olub. Orta təhsilini Naxçıvan şəhər 1 sayılı orta məktəbində, ali təhsilini isə Azərbaycan Dövlət Universitetində (indiki BDU) alıb. Azərbaycan dilini və ədəbiyatı fakültəsini bitirən Çimnaz Əliqizi emək fəaliyyətinə hələ tələbə olduğu illərdən başlayıb.

Özünün dediyine görə, ədəbiyyatçı olmaq arzusu olmayıb, lakin taleyin işi elə gətirib ki, o, bu sahədə püxtələşməli olub: "Ən böyük arzum həkim olmaq idi. Orta məktəbi bitirəndən sonra sənədlərimi Azərbaycan Tibb İnstitutuna versəm də, tale üzümə gümmedi. Növbəti il qohumlarım təklif etdilər ki, sənədlərimi Azərbaycan Dövlət Universitetinin Kimya və Biologiya fakültəsinə verim. O zaman bu fakültələrə sənədi ixtisas üzrə götürürdülər. Bu səbəbdən həmin fakültəyə sənəd verə bilmədim".

Çimnaz xanım ərz edir ki, elində Ədəbiyyat muzeyinin arayışı olub. O zamanlar Bakıya gəlmək ele də asan deyildi. Anamın dayısı rəhmetə getmişdi ve mən anamla birlikdə paytaxta gelmişdim. Yeganə yolum qalmışdı: Filologiya fakültəsinə sənəd vermək. Daxili intuisiyam deyirdi ki, sən bütün imtahanlardan kəsileceksən: "Sözün açığı könlündən də deyildi. Bütün imtahanlara anamla birlikdə gedirdik. Özüm də gözləmədiyim halda bütün imtahanlardan yüksək qiymətlər aldım və Filologiya fakültəsinə qəbul olundum."

"Mən elə bilirdim insan özü öz taleyini müyyəyen edir. Necə deyərlər, "sən saydı-

ni say, gör fələk nə sayır" misalında olduğu kimi, her şey fərqli məcrada inkişaf etdi" deyən Çimnaz xanımın sözlərinə görə, bu fakültəyə qəbul olunması onun həyatında köklü dəyişiklərə səbəb olub: "Hər şey elə ilk günlərdən başladı. Anam da ədəbiyyatçı idi deyə, bizim qrupun uşaqları onun başına toplaşdırı. O abituriyentlərin bütün suallarına cavab verirdi. Sual verənlərdən biri də Əslıxan idi. Laçınlı oğlan özünü qəribə aparırdı. Sonradan bileyəkdim ki, onun niyyəti başqa imiş (gülür). Əslıxan məndən fərqli olaraq Filologiya fakültəsini sevərək seçmişdi. Hətta bu istəyini həyata keçirmək üçün bir neçə il konkursa da düşməsdə. İnstitut illərində hansı dəftərim əlinə keçsəydi, ora şeirlər yazır, məndə maraq oyatmağa çalışırı. Nəhayət biz 1973-cü ilde evləndik və hazırda iki oğul ovladımız və dörd nəvəmiz var".

lərdən töreyən inkişaf. Çimnaz Əliqizinin da uşaqlıq illəri keşməkəşli və dolanbac olub. Atası Bakıda Tibb texnikumunda oxuyurmuş. Atasının qohum-qəbiləsi təkidlə tələb edir ki, onu evləndirin. Çünkü mühərbi dövrümüz və istəyirmişlər ki, başına bir iş gəlsə, heç olmasa nişanəsi qalsın. Atası böyüklərin sözüne əməl edir və Çimnaz xanımın böyük qardaşı dünyaya gələndən sonra atasını Mozdok döyüşlərinə aparırlar.

"Tarix təkrar olunur" deyiblər. Təsadüfi deyil ki, Çimnaz xanımın anası da oxşar taleyi yaşayır. İbtidəsi sinifdə oxuyarken qonşu evlərdən cürbəcür yemək qoxusunu gəlmiş. Onların evində

ise heç nə yox imiş. Çimnaz xanımın anası israrla tələb edir ki, ona plov bişirsin. Çarəsiz qadın həyətde ocaq qalayıb, aşşuzəni getirir, çəkilmüş soğanı bişirir. Axi çətin dövr idi. Qadın qıruru yenə öz sözünü deyirdi. Hər iki valideyni maaşla dolanan Çimnaz xanım və bacı-qardaşları çox çətinliklə böyüyüb başa çatırlar.

1968-1973-cü illərdə Naxçıvan Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ədəbiyyat muzeyində bələdçi, elmi işçi və baş mühafizəçi işləyir. Ardınca yolunu Laçın rayonundan salır və Ağanuș kənd orta məktəbində müəllim kimi fəaliyyət göstərir. Daha sonra Naxçıvan Pioneer və Məktəblilər Sarayında kitabxana müdürü, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şurasının Mədəni-kütləvi tədbirlər şöbəsinin müdürü, Azərbaycan Milli Elmlər Akademiyası

Folklor İnstitutunda elmi işçi vəzifələrində çalışır.

Niya məhz "Nənəmdən nəvəmə"?

Dostlarının söylədiyiin görə, Çimnaz xanım danışlığı lətifələrlə, çəkdiyi misallarla,



Həyatda yalnız o adamlar uğur qazanır ki...

Həyatda müəyyən uğurlar qazanmış, özünü təsdiq etmiş insanların keçmişinə nəzər yetirsən görərsən ki, əksəriyyətinin tərcüməyi-halında bir oxşar cəhət var: çətinlik-



dədiyi atalar sözləri ilə, qızlara yemək bişirmək və xalq təbabəti ilə bağlı verdiyi tövsiyelerle çalışdığı kollektivin sevimlisine çevrilib. Türk xalqları folkloru şöbəsində çalışdığı vaxtlarda iş yoldaşları ona bildiyi, eşitdiyi nümunələri qələme almağı tövsiyə edirlər.

Uzun təkidlərdən sonra Çimnaz Əliqizi "Nənəmdən nəvəmə" adlı kitab yazır. Kitabda müəllif başına gelən, eşitdikləri məqamların əks olunduğu şeir və hekayeler toplayıb. Naxçıvanda folklor nümunələri, toy mərasimləri, bayram adətləri, tarixi ənənələri, fərqli inanclar, tarixi yerlər və adlarının izahı, Qarabağ folkloru, atmaca və öcəşmələr, uşaq oyunları və s. tarixi faktlar kitabda öz əksini tapır.

Kitab o qədər sevilir ki, Çimnaz xanım "Nənəmdən nəvəmə"nin ikinci cildini də buraxır. Bu kitabda isə rəvayətlər, nağıllar, lətifələr, bayatılar, uşaq folkloruna dair örnəklər, atalar sözləri, dualar, andlar, xörəklər və onların hazırlanma qaydaları, Naxçıvana aid dialektoloji lügət, Balaxatın nənənin söyləməleri yer alır. Kitabın redaktorları - filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə və Aynur Qəzənferqizi öz xatirələrində yazırlar ki, bu kitab tarixi ənənələrin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi baxımdan nadir kitablardandır.

Müdriklik yaşı: 70

70 yaş müdriklik yaşıdır deyiblər. Hər bir insanın dünyaya gəlisi, həyat və fəaliyyəti müyyəyen missiya ilə əlaqədardır. Bu mənada hər kəs yaşadığı dövrde Tanrı tərefindən ona həvalə olunmuş missiyani həyata keçirmiş olur. Bəşəri duyularla yaşıyan, xalqına, millətinə layiqli övlad olmağa çalışan, onun yolunda hər cür fədakarlığa hazır olan insanlar Tanrı tərefindən ona həvalə olunmuş missiyani səssiz-küysüz icra edir və bundan xüsusi zövq alırlar.

Çimnaz Əliqizi bütün həyatını və şüurlu fəaliyyətini milli-mənəvi dəyərlərin təbliğinə, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, adət-ənənələrimizin gənc nəslə ötürülməsinə həsr edib.

O, dəyərlə ziyalı, nəcib insan, qayğılaşan və ən nəhayət xalqına, millətinə, dövlətinə bağlı vətəndaşdır!

Yubiley yaşı mübarək, dəyərlə insan!

Psixoloq: "Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır"



Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi də nəzərə alınmalıdır. Çünkü müəllim həm şagirdlərlə, həm valideynlərlə, həm də rehbərlikle işləməyi bacarmalıdır. Bəzən olur ki, müəllimin ixtisas biliyi, dünayagörüşü onun psixoloji durumu ilə üst-üstə düşmür. Bu da tədris prosesinə mənfi təsir göstərir. Bu fikri AZERTAC-a müsahibəsində Bakı Şəhəri üzrə Təhsil idarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqu Səidə Əhmədova deyib. O bildirib ki, müsahibədə iştirak edən namizədlərin əksəriyyətinin psixoloji vəziyyəti yüksək səviyyədədir. "Müsahibə zamanı çalışırıq ki, namizədlərin hansı müəllim üslubuna - avtoritar, liberal, yaxud da demokratik malik olduğunu müəyyən edək. Sevindirici haldır ki, indiyədək müsahibədən keçən müəllimlərin çoxu demokratik üsluba üstünlük veriblər", - deyə Səidə Əhmədova qeyd edib.

Sahibkarlar Ufada beynəlxalq festivalda iştiraka dəvət olunurlar

Azərbaycanda ixracın və investisiyaların Teşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib. AZPROMO-dan bildirilib ki, noyabrın 20-23-də Rusyanın Başqırıstan Respublikasının Ufa şəhərində IV "Bizim Brend" Festivalı keçiriləcək. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları festivalda iştiraka dəvət olunurlar.

“Qərbin hegemonluğu başa çatır”

Rusiya-Türkiyə münasibətləri yaxşılığa doğru irəlilədikcə, Dağlıq Qarabağ probleminin də həll ediləcəyinə ümidi lər artır

Məlum olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident Vladimir Putinin dəvəti ilə Moskvada rəsmi səfərdə olub. Əvvəlcədən də xəbər verildiyi kimi, səfər zamanı iki dövlət başçısı arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məsələsi ətrafinda müzakirələr olacaq. Sual yaranır, keçirilən görüşdə Dağlıq Qarabağ məsələsi də müzakirə mövzularından olubmu və bizə dost, qardaş ölkə olan Türkiyə ilə Rusiya münasibətlərinin yüksəkən xətlə inkişafı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yaradımcı ola bilərmi? Söhbət etdiyimiz müsahiblərimiz Türkiyə-Rusiya yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində mühüm rol oynaya biləcəyinə əmin olduqlarıni bildirmişlər. Çünkü Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Rusyanın əlindədir.

Politoloq Elşən Manafov:
Yerevanı daha çox narahat edən məsələ Türkiyə-Rusiya yaxınlaşmasıdır



- Türkiyə prezyidentinin Rusiya prezyidenti ilə növbəti görüşündə əsas məsələ Suriya ətrafinda tərəflər arasında münasibətlərə olan bəzi məqamlara aydınlığın gətirilməsi olub. Ümumiyyətə, Türkiyə Rusiya münasibətlərində bu yaxınlıq tekə Suriya faktoru ilə bağlı deyil, eyni zamanda, hərbi əməkdaşlığı özündə ehtiva edir, tərəflər arasında ticarət münasibətlərinin dövriyyəsi artır, enerji əməkdaşlığı sahəsində Türkiyə-Rusiya arasında münasibətlər genişlənir. Bu da, əlbəttə, dolayısı yolla Cənubi Qafqazda stabililiyin və təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlərə də təsirsiz ötüşməyə-

cək. Qeyd etmək lazımdır ki, bu gün Yerevanı daha çox narahat edən məsələ də bu günlərdə Türkiyənin Rusiya ilə münasibətlərinin mahiyəti, formatı və məzmununda baş verən dəyişikliklərdir, inkişafdır. Bütün hallarda Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövülüyү çərçivəsində dəstəklənməsinin tərefdarı olduğunu dəfələrlə bəyan edib. Bundan sonra da bələ olacağı şübhəsizdir.

“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev: Azərbaycan münaqişənin həllində Rusyanın həlledici rolunu qiymətləndirir”

- KiV-də Fransa prezyidenti Makronun maraqlı bir açıqlaması yayıldı. O bildirdi ki, dünyada baş verən coğrafisiyasi dəyişikliklər səbəbindən, Qərbin hegemonluğu başa çatır. Şərait dəyişir. Bu, ilk növbədə, yeni dövlətlərin mövqeyinin möhkəmlənməsi ilə bağlıdır. Çin ilk sıraya çıxıb, Rusiya isə öz strategiyasında böyük uğur qazanır. Biz Avropada yerləşirik, əgər Rusiya ilə yeni münasibətlər yaratmasaq, onda gərginlik, “dondurulmuş” münaqişələr və “soyuq müharibə”nin nəticələri ilə üz-üzə qala bilərik”. Dünyada baş verən bu siyasi dəyişikliklərdən yaxşı



de Rusyanın həlledici rolunu qiymətləndirir, həm de bir qonşu dövlət kimi Rusiya ilə strateji tərəfdəşləq münasibətləri qurub. Beləliklə, həm Türkiyənin, həm də Azərbaycanın Rusiya ilə münasibətləri nə qədər yaxşı olsa, bu, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə bir o qədər müsbət təsir edə bilər.

GÜLYANƏ

“Məktəblərə peşəkar və səriştəli direktorlar təyin olunacaq”



Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Ötən həftə 150 nəfərədək namizəd müsahibə mərhələsində iştirak edib. AZERTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdürü Eşqi Bağırov söyləyib. O qeyd edib ki, Təhsil nazirinin müvafiq əmrinə əsasən direktor vəzifəsinə işə qəbul üzrə növbəti müsabiqənin keçirilməsi ilə bağlı qərar qəbul olunub və müsabiqə barədə elan verilib. İyulun 13-dən 19-dək direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. Ümumilikdə 3 min 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 min 273-nün elektron ərizəsi təsdiqlənib. Müsabiqənin avqustun 2-də keçirilmiş test imtahanı mərhələsində 1643 nəfər iştirak edib. Onlardan 800 nəfərə yaxın namizəd keçid balı toplayıb. Təhsil Nazirliyinin şöbə müdürü 2019-2020-ci tədris ili üçün direktor vəzifəsi üzrə vakant yerlərə peşəkar və səriştəli direktorların təyin olunacağını deyib.

Avqustun 30-dan kolleclərin boş qalan yerlərinə ixtisas seçimi aparılacaq

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 30-dan sentyabrın 4-dək aparılacaq. Bu barədə AZERTAC-a Dövlət İmtahan Mərkəzində bildirilib. Məlumatda qeyd olunur ki, 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, cəmi 381 yer boş qalıb. Onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir. Ümumilikdə plan yerləri 96,33 fətiz dolub. Qəbul aparılan 55 kollecdən 34-də plan yerləri 100 faiz dolub.

Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı avqustun 23-dən sentyabrın 29-dək davam edəcək. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasına yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndəriləcək.

Şər maşınının başağrıdan aləti

Yaxud məkanı, zaman əxlaqi və əqidəsi küçədə yetişən Əli Kərimli

Bu gün xaricdən maliyyələşərək Azərbaycanı gözdən salmağa çalışan şər maşınının əsas “aləti” olan AXCP sədri Əli Kərimli siyasi ekstremizmin rüporları olan Vüdadi İsgəndərli, Nahid Cəfərov, Qurban Məmmədov, Orduhan Teymurxan, Tural Sadıqlı və bu kimi satqın “siyasi mühacir”ləri ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ərafəsi yenidən çağrırlar etmək tapşırığını verməsi növbəti uğursuz oyunun davamıdır desək, yanılmarıq.



Bu qüvvələr qarşı Prezidentin köməkçisi Əli Həsənovun da davamlı yazıları göstərir ki, bu qüvvələr iflasa uğramış bir zümrəni təmsil edirlər. Ə.Həsənovun təbirince desək, xaricdən maliyyələşən və idarə olunan “iashə müxalifəti” nə qədər cəhd etsə də, ölkəmizin suverenliyinə xələl getirə bilməz.

Dağdıcı düşərgənin satqın siması

Ə.Kərimli kimi əxlaqsızlar, bir həqiqəti də anlımlılar ki, 25 ildən çox bir müddət ərzində xalq AXCP və bu qurumun siması, əxlaqsız və satqın sədrinə və onun kimilərə birdəflik türpürübə, yenidən hansı sıfətlə mitinq keçirmək iddiasına düşüb çağrırlar edirsən, ay zati belli olmayanlar? Anlaya da bilməzlər. Çünkü naturasında xəyanət olan keslər üçün satqınlıq etmək adı bir şeydir. Məhz bunun nəticəsidir ki, ağılı başında, əqidəsi bütöv olan heç kim satqınları sevməyib. Satqınlara yalnız satqınlar dəstək veriblər. Bu gün 1990-ci illerde küçələrdə iş kabinetlərinə köç edib, amma həmin köçdə küçə ritorikasından və düşüncəsindən, davranış və mədəniyyətində qurtula bilməyən Ə.Kərimli satqın düşüncəsi, əxlaqsız davranış və mədəniyyətsizliyi ilə “xalo” sözünün mənasını anlamadığı halda, xalqa müraciət edir? Anlamır ki, xalq nə narazı elektoratdır, nə sosial baza. Vətəndaşları, özü yazdığu və dediyi “milyonları” arxasında aparmaq üçün gərək dəyərli, mənəviyyatlı, əxlaqlı olasın. Bu gün küçə ritorikasından uzaqlaşa bilməyən Ə.Kərimli kimilərin şülləri bundan sonra da dəyişməyəcək. Necə deyərlər, 40-ında öyrənən, gorunda çalar. Bir də yalan, bəhət, absurd iddialar, çılgın çağrırlar siyaset deyil. Ə.Kərimli elə zənn edir ki, sosial şəbəkələrdə şer-böhtən demək siyasetdir. Ay bədbəxt, ölkəmizin əleyhinə apardığın “qara piar” kampaniyasının rəngini gündən-güne nə qədər tündləşdirəniz də, heç nəye nail ola bilməyəcəksiniz. Bir də insan cinayət törədib onu gizlətməklə, cəzadan yayına bilər. Amma o cinayətin qorxusunu sonuna qədər yaşamağa məhkumdur.

Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınlıq və xəyanət simptomları bir dəfə formalırsa, bu, sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Bu mənmişlə yanaşsaq, aydın olur ki, bu gün müxaliflər illərdi ki, eyni mühitdə qalıblar, zaman-zaman bir-birlərinə xəyanət ediblər və demək olar ki, artıq bir periodiklik yaranıb və bunun qarşısını almaq, sadəcə, mümkünsüzdür. Yəni bu yaşanın sonra nə İsa Qəmbəri, nə Əli Kərimlini, nə də Rəsul Hüseyni deyişmək mümkün deyil.

Beləliklə, çıxarıdığımız nəticə budur ki, Azərbaycan müxalifəti, çox təessüflər olsun ki, müasir cəmiyyətə ayaqlaşmaq imkanlarında deyil və zaman-zaman etdiyi xəyanətin təsirində çıxa bilmir. Yuxarıda da göstərdiyimiz və Dostoyevskinin təsvir etdiyi kimi cinayəti töredib, onun cəzasından qaçmaq mümkün, amma o cinayətin xofundan çıxmək, əsla, mümkün deyil. Çünkü Ə.Kərimli kimilər anadan olduğu gündən bu güne kimi getdiyi yolum əyri olduğu kimi, zaman-zaman cinayətləri də saysız-hesabsız olub. Ona görə də, belələri yaxın zamanlarda cinayət kursusuna oturub, etdiyi satqınlıq və cinayətlərinə görə xalq qarşısında cavab verəcək.

Rəfiqə HÜSEYNOVA

29 avqust 2019-cu il

Daş qayaya rast gəlib

“Facebook dəllalları” qarşıdurmada

Bu gün Azərbaycanın uğurlarının kölgəsinin - de alışqın yanalar sosial şəbəkələrdə hay-həşir salmaqla, özərinə təsəlli verirlər. On çok gülüş doğuran isə odur ki, bir-birilərinə qara yaxaraq, əxlaqsız adlandırırlar. Gülünc deyilmi? Necə deyərlər, kor-kora kor deməsə, bağlı çatlar.



Böhtan atmaq, yalan demək, bir-birilərini satmaq bu əxlaqsızlıkların naturasıdır. 25 ildir ki, "müxalifet" adı ile yol gedənlər bu gün sosial səyüş müxalifeti olmaqları ilə dövlətə, xalqa, Azərbaycanın uğurlu inkişafına qara yaxır və elə zənn edirlər ki, bəlkə bu yolla xalqın destəyini "qazana" bilərlər. Amma bu dəfə ləp aq oldu. Bunu anlaya bilsəyidər... Nə anlamaq üçün "baş" var, nə də görmək üçün göz. Kar-kor olan bu məxluqlar yeniləşən Azərbaycanda aparılan tikinti-quruculuq işlərini-binaları, yolları və parkları görə bilmirlər.

Ümumiyyətə, dağıdıcı müxalifet Azərbaycanda nəyi görmək istəmirsə, onu ifadə etməyə çalışır. Elə buna görə də, hər şəyə qara yaxır, məkrli niyyətlərindən əl çəkmirlər. Azərbaycan xalqı isə dağıdıcı müxalifeti çıxdan arxivə atıb.

Sərdar Cəlaloğlu:
“Əli Kərimli sosial şəbəkələrdə özünün ləyaqətsizliyini və əxlaqsızlığını nümayiş etdirir”

Bir siyasetçinin ki, tərcüməyi-halında bu qədər qara ləkələr olsun və bütün fəaliyyəti boyu satılmaqla məşğul olmaq onun əxlaqsızlığını təsdiqləyir. ADP sədri Sərdar Cəlaloğlu Ə.Kərimlinin özünü “birləşmiş müxalifətin lideri”

kimi təqdim etməsinə münasibətini bildirikən, söyləyib ki, cinayətlər içinde çapalayan Ə.Kərimli hansı üzlə mitinq iddiasına düşüb?

Sərdar Cəlaloğlu:
“Sən heç özünü idarə edə bilmirsən, gəlib məni idarə edəcəksən, həyasiqliq edəcəksən, həyasiqliq budur”

ADP sədri Sərdar Cəlaloğlu AXCP sədri Ə.Kərimlinin bu iddiasını gülləncə adlandırdı: “Sən kimsən axı?! Sən heç özünü idarə edə bilmirsən, gəlib məni idarə edəcəksən? Bir də sən kimsən ki, siyasi partiyaların fealiyyətinə qiyamət verəsən? Ə.Kərimli, üzərinə belə bir missiya götürməyin ne məqsədədir? Azərbaycanda siyasi partiyalara ad qoyursan ki, Müsavat filandır, AMİP filandır və bunlar satqındır. A bala, sənə bu hüquku kim verib? Sən doğulandan da satılıb-satansan. Daha dəqiq desək, satqın siyasetin “prima-donnasi”san! Sənin ipini çəkmək çətin deyil. Mitinq keçirməklə baş gırleyirsən, ancaq bir yoxsan”.

ADP sədri, eyni zamanda, AXCP feallarının sosial şəbəkədəki davranışlarına da toxunaraq deyib ki, on pis küçə söyüsləri söyməkə, Ə.Kərimli özünün ləyaqətsizliyini, əxlaqsızlığını nümayiş etdirir. “Erməni qulbeçəsi ol-

maq Ə.Kərimlinin pozğun təbəyesini göstərir. 1995-ci ilin payızında Azərbaycanda Milli Məclisə keçiriləcək seçkiləri xatırlatsın. Bu, o vaxtlar idi ki, mərhüm Əbülfəz Elçibey təşkilatına - AXC(P)-yə Kələkidən tam nəzarət edə bilmirdi. Bundan istifade edən Ə.Kərimlinin “Yurd”laşdırılmış nəzarəti “at oynadırdı”. Bundan sonra da, Ə.Kərimli müxalifet dəshərgəsində birlik təşəbbüs-lərinə sarsıcı zərbələr vurdu.

2000-ci ilin parlament seçkilərində ortaya qoynuğu mövqeq yəqin çoxlarının yaddaşından hələ də silinməyib. Yenə də Müsavatla AXCP-nin seçkiyə “vahid siyahı” ile getmesi təşəbbüsü Ə.Kərimli tərəfindən “vuruldu”. Seçkidən sonra isə müxalifətin tutduğu vahid mövqeyə qarşı çıxmala, Ə.Kərimli növbəti missiyasını yeri-ne yetirmiş oldu. Ve bu gün Ə.Kərimli kimlərə, məsələn, Arif Hacılı, İşgəndər Həmidova və digərlərinə boşuna qucaq açmış. Məşhur bir aforizmde deyildiyi kimi, onları sevdiyi üçün qucaqlamır, sevmədiyi üçün qucaqlayıır ki, bağırına basıb, ele möhkəm sıxsın ki, boğulsunlar... Və bu gün siyasi meydanda tamamilə silinən və tarixin zibilliyyine atılan Ə.Kərimli kimi satqın və xəyanətkarın, o cümlədən, Müsavat partiyası və “Milli Şura”nın ayrı-ayrılıqla Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önünde aksiya keçirmələri isə, hər şəyə qara yaxmaq kimi məkrli niyyətlərini nümayiş etdirməkdir”. Bəli, bu gün ister Ə.Kərimli, ister Arif Hacılı, ister İ.Qəmərərov və bu kimi Vətənin halal çörəyinə kəm baxıb, özgənin yalı ile bəslənənlər bir həqiqəti bilməlidirlər ki, tarix sizin kimi satqınları heç vaxt bağışlamayacaq.

R.KAMALQIZI

NASA: Sentyabrda iki asteroid Yerə yaxınlaşacaq



ABS-in Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) bildirib ki, sentyabrın 14-də iki asteroid Yer kürəsinə yaxınlaşacaq. Agentlikdən qeyd ediblər ki, onların yaxınlaşması planetimiz üçün heç bir tehlükə töretnəməyəcək. NASA-nın saytında yer alan məlumatda deyilir ki, “2000 QW7” adlandırılan asteroidlərdən birinin diametri 290 metrdən 650 metrə qədər ola bilər. O, saniyədə 6,4 kilometr sürətlə Yer kürəsindən 5,3 milyon kilometr aralıdan keçəcək. Texminən bu məsafədən də digər göy cismi - 120 metrdən 260 metrədək diametri olan “2010 CO1” asteroidi saniyədə 14,4 kilometr sürətlə planetimizin ətrafından ötəcək.

“Belarus ilə Türkiye arasında hər hansı fikir ayrılığı yoxdur”

Belarus ilə Türkiye arasında beynəlxalq, regional və ikîterəfli əməkdaşlıqla hər hansı fikir ayrılığı yoxdur. BELTA agentliyinin məlumatında deyilir ki, bu fikir türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə Minskdə keçirdiyi brifinqdə Belarusun Xarici İşlər naziri Vladimir Marey söyləyib. Nazir bildirib ki, Belarus və Türkiye tədriçən iqtisadi əməkdaşlığının daha inkişaf etmiş formasına - sənaye korporasiyasına keçəcək.



“Parlamentin işinin dayandırılması Britaniya demokratiyasına ləkədir”



Böyük Britaniya parlamentinin işinin dayandırılması ölkə demokratiyasının tarixində qara ləkə kimi qalacaq. AZERTAC BBC telekanalına istinadla xəbər verir ki, bu sözleri avqustun 28-de Şotlandiyənin birinci naziri Nikola Stercen özünün Twitter səhifəsində yazıb. Şotlandiya hökumətinin başçısı əlavə edib: “Mənə elə gelir ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson sazişsiz Brexit'i zorla qəbul etdirmək üçün parlamentin fəaliyyətini dayandırıb. Parlament üzvləri gələn heftə ona mane olmaq üçün birləşməsələr, bu hadisə Britaniya demokratiyasının tarixində qara gün olaraq qalacaq”.

Müxalifət liderlərini arxivin zibilliyi gözləyir

Müxalifətin üz qarışı hesab olunan AXCP sədri Əli Kərimli müxtəlif təxribat xarakterli açıqlamalarını davam etdirməkə, xalqa və dövlətə qarşı düşmən kəsildiyini nümayiş etdirməkdədir. Növbəti dəfə “Osmanqızı” internet televiziyasına açıqlama verən Ə.Kərimli bildirib ki, onlar mitinqlər keçirənlər də, nəticə əldə edə bilmirlər. Sual yaranır, Ə.Kərimlinin bu etirafından sonra növbəti mitinq keçirmək arzusu ilə çıxış etməsi nə dərəcədə düzədürü. Söhbət etdiyimiz müsahiblərimiz Ə.Kərimli və digərləri boşboğazlardan ibareti yığnaq olduqlarını başa düşdük-lərindən, aksiyalar keçirməklə hədəflərinə çata bilmə-yəcəklərini anladıqlarını qeyd ediblər.

Təkamül partiyasının sədri Teyyub Qənioğlu: “Əli Kərimli reallığı başa düşübə, deməli, ağıllanmaq istəyir”



- Nəhayət ki, adları çəkilən şəxslər başa düşübər ki, kütlevilik olmayan yerde insan istədiyinə nail ola bilmir. Yəni zorla və müxtəlif yollarla müəyyən qədər insanlar toplamaqla, nəyə isə nail olmaq mümkün deyil. Yəqin ki, Ə.Kərimli bu reallığı başa düşübə, deməli, ağıllanmaq isteyir. Yəni əgər onların

keçirdikləri bu mitinqlərin heç bir nəticəsi olmursa, ona nə ehtiyac var? Anormal xarakter daşıyan mitinqlərin keçirilməsinə ehtiyaq yoxdur. Yəqin ki, kütlevilik olmayan mitinqlərin onların imicinə mənfi təsir göstərdiyinin fərqiindəirlər. Gec də olsa, bunu başa düşübələr. Hesab edirəm ki, müəyyən müddət bunlar mitinq keçirilməsinə ara verəcəklər. Xalq ətrafda nələr baş verdiyini gözəl anlayır və belə nəticəsiz mitinqlərin nəyə getirib çıxaracağı dərk edir. Xarici qüvvələr görürər ki, maliyyələşmə onların istədiyi nəticəyə getirib çıxarmır. Çünkü xaricide müəyyən qüvvələr var ki, Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginleşməsində maraqlıdırlar və bunun üçün də Ə.Kərimli kimi partiya sədlərini maliyyələşdirirlər. Büyük dövlətlər kiçik dövlətlərin müstəqil siyaset aparmasını qəbul etmirlər. Azərbaycan dövləti de müstəqil siyaset yeritdiyindən, xaricdə olan müəyyən qüvvələri narahat edir.

AGAAMC-nin sədri, fəlsəfə doktoru İlqar Orucov: “Azərbaycanda radikal müxalifətin heç bir sosial bazası yoxdur”



- Əli Kərimlinin “Osmanqızı” internet televiziyasına mitinq keçirə bilənlər ilə bağlı etirafı reallığı eks etdirir və bizim hər zaman qeyd etdiyimiz həqiqəti sübut edir. Xalq isə bu dağıdıcı, müəyyən xarici qüvvələrin elində oyunağa çevrilmiş kəsimi dəstekləmir. Ə.Kərimli etiraf edir ki, onlar, hətta mitinq keçirənlər belə, nəticə əldə edə bilmirlər. Səbəb çox sadədir. Hər hansı bir siyasi qüvvə, siyasi iddiası olan qrup nəticəni əldə etmək üçün xalqdan dəstək almalıdır. Bu adamların isə Azərbaycan xalqı ilə, xalqın istək və arzuları ilə heç bir bağlılığı yoxdur. Müdrük Azərbaycan xalqı intellektual baxımdan xeyli inkişaf etmiş xalqdır, eyni zamanda, keçən esrin 90-ci illərindən fərqli olaraq, hazırda siyasi cəhətdən maariflənmışdır. İnanıram ki, Ə.Kərimli 26 illik uğursuz müxalifətçilik tələyində nəticə çıxarmamış olsun. Lakin həmisi kimi bu adam, yuxarıda qeyd etdiyimiz etirafından sonra yenidən mitinq keçirmək arzusunu dile getirir. Nədir səbəb? Bildiyimiz kimi, bu adamlar müxtəlif sifarişlərin icraçılarıdır və xaricdən mitinq keçirmək adı ilə külli miqdarda vəsait əldə edirlər. Bu vəsaitləri realizə etmək üçün yalançı mitinq keçirmək, mitinq görüntüsü yaratmaq, hətta bu tipli uğursuz mitinqlərdə polisle bilerək-dən qarşıdurmaya getmək kimi fon yaratmaq lazımdır. Həm də, xaricə siyasi mühacir biznesi üçün seçdikləri adamların polisle əlbəyaxa görüntüsünü əldə etdirmək məqsədilə yeni-yeni fotosəkillər lazımdır. Yəni Ə.Kərimlinin mitinq keçirmək arzusunu dile getirir.

GÜLYANƏ

Mülki və siyasi hüquqların digər adı təbii hüquqlardır. "Natural rights" olaraq bunların adlanması, anqlo-sakson hüquqdan irəli gələn bir ənənədir. Təbii hüquqlar, mahiyyəti etibarilə universal hüquqlardır, insan əxlaqından ayrılmazdır, davranış və inanclara bağlı deyildir. Təbii hüquqlar, qeyd olunduğu kimi, təbii hüquq məktəbinin bir məhsuludur. Bildiyimiz kimi, təbii hüquq məktəbi, liberalizm axımının öncüsü və ilhamçısı olmuşdur. Avropada təbii hüquq məktəbinin tərəfdarları, Saint Thomas başda olmaqla, hüququn mənbəyini Allahda görürler. Bu məktəbin sekular (dün-yəvi) tərəfdarları isə, təbii hüququn mənbəyini təbiətdə görürler.



Təbii hüquqlara misal kimi, ilk növbədə, yaşamaq və azadlıq hüququnu göstərmək olar. Mülkiyyət hüququnu da J.Locke kimi alımlər təbii hüquqlar arasında görüb, T.Jefferson isə mülkiyyəti xoşbəxt olmanın ayrılmaz ünsürü sayıb.

Rousseau mülkiyyəti təbii hüquq saymamaqla bərabər, Hobbs və Loka ilə bərabər "ictimai müqavilə" nəzəriyyəsinin müdafiəçiləri kimi, insanların öz təbətiyələrinə və ehtiyaclarına görə davranışına təbii hüquqlardan sayıb. Filosofa görə, bunlar dövlətdən əvvəl gəlir və

ki özünüz haqqında qərar almasanız, bu qərarı sizin haqqınızda başqası alacaq, taleyinizi həll edəcək və beləliklə, azadlığını təhlükə altına qoya bilecəkdir. Valideynlər istisna olmaqla, insanın ən yaxşı qayğısına qalan onun özüdür. Birinci nəsil hüquqlar arasında bunları göstərmək olar:

- yaşamaq hüququ;
- şəxsi həyat və mənzil toxunlmazlığı hüququ;
- azadlıq hüququ;
- söz azadlığı;
- fikir və din azadlığı;

Qərb fəlsəfəsi də bunların əhəmiyyəti üzərində durmuşdur. Bunlara iqtisadi, sosial və mədəni hüquqlar deyildiyi kimi, pozitiv hüquqlar da deyilir. İkinci nəsil hüquqları belə səciyyələndirmək olar:

- pozitivdir, yəni bu hüquqların reallaşması üçün dövlət bir iş görməlidir;
- resurs tələb edirlər, yəni bunların reallaşması üçün dövlətdən konket məsref tələb olunur;
- zaman tələb edirlər, çünki bunların reallaşmasında həm maliyyə vəsaitləri, həm də bir fealiyyətin icrası tələb olunur;
- qeyri-müəyyəndir, yəni bunların təmin edilib-edilmədiyini qymətləndirmək çətindir;
- ideolojidir, yəni bu kateqoriyada hansı hüquqların yer alacağına dair konsensus yoxdur;
- mahiyyətcə sosialist hüquqlardır;
- hüquqi (mehkəmə) təminatları zəifdir, yəni onların pozulması halında bərpa olunması üçün hüquqi mexanizmlər eksikdir. Birinci nəsil hüquqlar, azadlıqla bağlı olundular kimi, ikinci nəsil hüquqlar bərabərlik hüququ ilə bağlıdır. Lakin bərabərlik hüququ, siyasi həyat baxımından birinci nəsil hü-



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Mülki, siyasi və təbii hüquqlar

dövlət tərəfindən bəxş edilməyib.

Birinci nəsil hüquqları ümumi şəkilde belə səciyyələndirmək olar:

- Negativdir, yəni bunların reallaşması üçün dövlətin bunlara qarışmaması kifayətdir;

- Maliyyə tələb etmir (dövlət üçün);

- Aktualdır, yəni bunların reallaşması uzun zaman tələb etmir və siyasi iradənin istəyi buna kifayət edir;

- Dəqiqdir, yəni bunların məhiyyəti açıq və aydın; - Qeyri-siyasi, qeyri-ideolojidir;

- Kapitalistdir, çünki liberal ideologiyənən məhsuludur;

- Hüquqi olaraq qorunan real hüquqi imkanları ifadə edir;

- Bunları qorumaq üçün bəyənəlxalq təminat sistemləri nəzərdə tutulur.

Birinci nəsil hüquqlar, daha əvvəl qeyd etdiyimiz kimi, azadlıq hüququ və siyasi həyatda iştirak ilə əlaqəli olurlar. Məqsədləri şəxsin ətrafında toxunulmaz bir dairəni cizmaq və dövlətin müdaxiləsinən qorumaqdır. Bu baxımdan, siyasi həyata iştirak etmək, azadlığın qorunması üçün vacibdir, çün-

- ədaletli mehkəmə hüququ;
- sərbəst toplasma hüququ;
- başqaları ilə birləşmə hüququ;

- seçki hüququ.

Birinci nəsil hüquqlar baxımından, dövlət müxtəlif bəhanələr irəli sürərək, bunları təmin etməkdən boyun qaçıra bilməz. Habelə, "keçid dövrü", maliyyə və vəsait çatışmazlığı böhrəni kimi səbəblərə əsaslanaraq, bu hüquqlar pozula bilməz. Qeyd edildiyi kimi, bu hüquqlar aktual və təcili hüquqlardır. Dövlətin bunlara müdaxilə etməsi, bir qayda olaraq, yolverilməzdir.

Birinci nəsil hüquqların mehkəmə təminatı var (olmalıdır). Yəni bu hüquqlar pozularsa, mehkəməye müraciət edərək, bərpasını tələb etmək mümkündür. Birinci nəsil hüquqlar ayrılmazdır, şəxs istəsə belə, bunlardan imtina etməsi mümkün deyildir.

İkinci nəsil hüquqlar xronoloji olaraq, 1-ci nəsil insan hüquqlarından daha sonra irəli sürülmüşdür. Liberal fəlsəfə, ilk növbədə, birinci nəsil hüquqlar üzərində dayanırdı. İkinci nəsil hüquqlar üzərində ilk dəfə sosialistlər hərəkətə keçiblər. 20-ci əsrin ikinci yarısında isə,

hüquqlara daxil olduğu halda, "iqtisadi bərabərlik" insanın əmlakı və iqtisadi statusu baxımından ikinci nəsil hüquqlara aid olur. İkinci nəsil hüquqlar, cəmiyyətin müxtəlif üzvlərinə eyni şərtləri və eyni rətəri təmin etməye yönəlir.

Bunlar, əsasən, II Dünya müharibəsindən sonra dövlətlər tərəfindən tanınmağa başlanıb. Bu hüquqlar arasında bunları göstərmək olar:

- mənzil hüququ (mənzil toxunlmazlığı ilə qarışdırılmamaq läzimdir);
- əmək hüququ;
- sağlamlıq hüququ (dövlət tərəfindən güzəştli şərtlərlə müalicə hüququ);

- sosial siğorta hüququ (pensiya yaşına çatıb təqaüd alma imkanı);

- işsizlik siğortası;
- təhsil hüququ.

İkinci nəsil hüquqlar da birinci nəsil hüquqlar kimi, UDHR40 tərəfindən də nəzərdə tutulur. Lakin Avropa İnsan Hüquqları Konvensiyasında və ICCPR-da bunlar əsən yoxdur.

Üçüncü nəsil hüquqlar
Əvvəlcə, onu qeyd edək ki, üçüncü nəsil hüquqlar, qeyri-rəsmi

təsnifat qismində qalır. Bunlara "həmrəylilik" (solidarity) hüquqları da deyildiyini əvvəldə qeyd etmişdik. Əllilik və sair siğortalar da buraya daxildir.

"Universal Declaration of Human Rights" - BMT əsas insan hüquqları sənədlərindən biridir. Bunların digər xüsusiyyəti budur ki, 1966-cı il tarixində ICESCR Paktına daxil edilməyən və sonradan irəli sürürlən hüquqlar, əsasən, bu kateqoriyaya daxil edilib. Mübahisəli olan bu hüquqlar kateqoriyasına aşağıdakılardaxil edilir:

- qrup və kollektiv hüquqlar, məsələn, qrup şəklində müraciət etmək hüququ;
- öz müqəddəratını təyin etmə hüququ;

- iqtisadi və sosial inkişaf hüququ;

- sağlam etraf mühitdə yaşama hüququ;
- ölkənin təbii sərvətlərinə malik olmaq hüquq;

- başqaları ilə əlaqə qurmaq hüququ;

- mədəni vərəsəcilikdə iştirak etmək hüquq.

Yuxarıda sadalanan hüquqlara baxımda, bu xüsuslər nəzərə çarpır: bunlardan bəziləri müstəmləkə

xalqların inkişafı mərhələsində irəli sürürlən hüquqlardır.

Digərləri isə liberal cəmiyyətlərin inkişafı ilə ortaya atılıb, məsələn, sağlam etraf mühitdə yaşama hüquq.

Bu hüquqların bir hissəsi, milli qanunvericiliklə tanınır. Belə olan halda, bunların ölkə daxilində mehkəmə təminatı ola bilər. Lakin beynəlxalq sistemdə, ikinci nəsil hüquqların təminatı olmadığı nəzərə alınsa, rahatlıqla anlayarıq ki, həmrəylilik hüquqlarının beynəlxalq təminat mexanizmi yoxdur. Bu, o mənaya gelir ki, həmrəylilik hüquqlarından birisinin pozuntusu ilə qarşılaşsanız, onu ancaq milli qanunvericilik buna imkan tanıdığı hallarda, milli müstəvidə qoruya bilərsiniz. Sağlam etraf mühitdə yaşama hüququna isə, ayrıca qiyamet verilməlidir. Belə ki, milli qanunvericiliklərdə getdikcə tanınan bu hüquq, təsli və dolğun normalit, həm də ideoloji siyasi təmələrə sahib olmağa başlayır. Avropana Orxus Konvensiyasının imzalanması ilə bu hüquq beynəlxalq qorunmaya alındığı kimi.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Dünyanın ən kiçik ada dövlətinə prezident seçilib



Dünyanın ən kiçik ada dövləti olan Nauruda prezident seçimləri keçirilib. AZERTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insan hüquqları üzrə keçmiş vəkil Lionel Aingimea seçimlərdə qalib gəlib. Parlamentdə təmsil olunan 19 deputatdan 12-si onun lehine səs verib. L.Aingimea üç il dövlət başçıı vəzifəsini icra edəcək. Bu seçimlərdə onun əsas rəqibi keçmiş maliyyə və ədliyyə naziri David Adeang iddi. Son 6 ilde Nauruda dövlət başçıı vəzifəsini Baron Vaqa icra edirdi.

Qeyd edək ki, 12 kvadratkilometr ərazisi, 14 minə yaxın əhalisi olan Nauru Vatikan və Monakodan sonra dünyanın ən kiçik üçüncü ölkəsidir.

Almaniyada kilsə hərraca çıxarılıb



Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Altena şəhərində yerləşən Müqəddəs Pavel katolik kilsəsi, habelə başqa iki bina və 30 kvadratmetr torpaq sahəsi hərrac vasitəsilə satışa çıxarılıb. AZERTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, 1925-ci ildə inşa edilmiş bu kilsənin məxsus olduğu icma 2005-ci ildən mövcud deyil. O vaxtdan kilsə fəaliyyətini dayandırıb. Hərrac sentyabr ayında Kölnde keçirilecek. Kilsəyə 99 min avro ilkin qiymət qoyulub. Hərracın şərtlərinə görə, tikilinin yeni sahiblərinin burada kazino və ya digər əyləncə obyekti açmaq hüquq olmayacaq.

"Nar" 4G istifadəçilərinin sayı 2 dəfə artıb



LTE texnologiyalı yeni baza stansiyaları quraşdırmaqla ölkənin ən geniş 4G şəbəkəsinə malik "Nar"-ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə "Nar"-ın 4G xidmətindən yararlananların sayı 96% artaraq 740 minə çatıb. Bununla da, mobil operatorun hər üç abunəcisindən biri aktiv 4G internetindən istifadə edir.

"Nar"-ın 4G abunəcilerinin sayının artmasına ölkə arazisində yeni baza stansiyalarının quraşdırılması, mobil operatorun təqdim etdiyi paketlər və tariflər, eləcə də 4G smartfon penetrasiyasının artımı təsir edib. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə "Nar"-ın smartfon istifadəçilərinin sayı 17% çoxalıb. "Nar" 4G xidmətini tekçə Bakı və Abşeron ərazisində deyil, regionlarda, şəhər və rayon mərkəzlərində də təqdim edir. Aparılan şəbəkə təkmilləşmə işlərinin neticəsi olaraq, 53 bölgə mərkəzi 4G şəbəkəsi ilə təmin edilib. Hazırda "Nar"-ın 4G şəbəkəsi ölkə əhalisinin 78%-dən çoxunu əhatə edir. Yaxın vaxtlarda isə bu göstəricinin 97%-ə çatdırılması planlaşdırılır. Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Almaniya 5G texnologiyasına keçir



Cari ilin sonuna dək Almaniyanın 100-dən artıq yerinde 5G texnologiyasını dəstəkləyən 300-dək antena quraşdırılacaq. Bu barədə "Deutsche Telekom"un Direktorlar Şurası bəyan edib. Şəbəkə ilin sonuna dək Almaniyanın 20 iri şəhərini əhatə etməlidir.

Cari ilin iyun ayının ortalarında yeni mobil standartının tezliyi üzrə satış hərəkələrində "Deutsche Telekom", "Vodafone", "Telefonica" və "United Internet" şirkətləri iştirak ediblər. Bununla yanaşı, 5G şəbəkəsində Çinin "Huawei" telekommunikasiya konserninin avadanlığından istifadə olunması barədə qərar informasiya təhlükəsizliyi səbəbindən indiyədək qəbul edilməyib.

Ses

Son sahifə

29 avqust

Şok İDDİA: "Problem Xamesin başındadır!"

Kolumbiya millisinin sabiq həkimi Ektor Fabio Krus "Real"ın yarımmüdafıçısı Xames Rodrigesi sərt şəkildə tənqid edib. Qol.az xarici KİV-lərə istinadla xəbər verir ki, o deyib: "Bu cavan oğlan futbolu köklənməyib. Oyunlara hazırlanmaq və öz üzərində işləmək əvəzinə o, saçını və qasını düzəltdirir. İldə 7,5 milyon avro qazanan futbolçu məşqlörinə laqeyd yanaşmamalıdır".

Ektor Fabio Krus Kolumbiya millisinin de futbolcusu olan Xames barədə fikirlərini bu sözlərə davam etdirib: "Real" kimi böyük klublar bəzən elə hesab edirlər ki, onların futbolçuları peşəkarlıqlar və yaxşı məşq edirlər. Amma Xames bunu etmir. Çünkü problem onun başındadır".

Həkim Portuqaliyalı millisinin hücumçusu Kristiano Ronaldo haqqda fikirlər səsləndirib: "O, yaxta ilə Yunanistana gedərək ailə ilə bir həftə istirahət etdi. Növbəti heftədə isə Ronaldo artıq yeni mövsümə hazırlaşır və ona düz 15 nəfər kömək edirdi. O, mənim gördüğüm ən böyük peşəkardır".



"Bu il Afrikada şahmatın inkişafına 500 min dollardan çox vəsait yatırılacaq"



Beynəlxalq Şahmat Federasiyası (FIDE) Afrika ölkələrinin çoxu ilə şahmatın inkişafına dəstək haqqında saziş imzalayıb. AZERTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu avqustun 27-de Kasablankada FIDE-nin prezidenti Arkadi Dvorkoviç bəyan edib. O, avqustun 19-31-də Mərakeşdə Afrika Oyunları çərçivəsində təşkil edilən şahmat çempionatına qatılıb.

A.Dvorkoviç deyib: "Biz ister qlobal miqyasda, istərsə də hər bir qitə üçün şahmatın inkişafı fondunu təmin etmişik. FIDE şahmatın inkişafının dəstəklənməsi və ilk layihələrin maliyyələşdirilməsi haqqında Afrika ölkələrinin çoxu ilə saziş imzalayıb. Söhbət həm turnirlərin keçirilməsindən, həm də mütəxəssislərin, o cümlədən arbitrların, məşqçilərin, şahmat yarışları təşkilatçılarının hazırlanmasından gedir. Bir neçə ay əvvəl belə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün Afrikada silsile kurslar təşkil edilib".

FIDE-nin başçısı qeyd edib ki, Afrikanın bütün ölkələri ilə belə sazişlərin imzalanması nəzərdə tutulur. "Artıq kontinental şahmat federasiyası ilə saziş var. Bu şahmatın inkişafına böyük təkan verəcək. Əgər söhbət maliyyə məsələlərindən gedirə, bu il Afrikada şahmatın inkişafına 500 min dollardan çox vəsait yatırılacaq. Bu, sanballı məbləğdir. Çox şey qitə ölkələrinin bizim imkanlarımızdan deyil, resurslardan nə dərəcədə səmərəli istifadə edəcəklərindən asılı olacaq. Biz onları daha çox dəstekləməyə hazırlıq, lakin əmin olmaq istəyirik ki, bu vəsaitdən səmərəli istifadə olunacaq", - deyə Dvorkoviç fikrini tamamlayıb.

"Beşiktaş" "Lill" klubunun futbolçusunu icarəyə götürüb



Türkiyənin "Beşiktaş" klubu növbəti transferini realaşdırıb. "TRT Spor" saytında yer alan məlumatda deyilir ki, İstanbul təmsilçisi Fransanın "Lill" klubundan Tiago Mayanı satın almaq şərti ilə icarəyə götürüb. "Qara qartallar" mövsümün sonunda braziliyalı yarımmüdafıəcini 10 milyon avroya transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, "Lill" iyirmi iki yaşlı futbolçunu 2017-ci ildə Braziliyanın "Santos" klubundan 14 milyon avroya heyətinə cəlb etmişdi. Braziliyalı oyunçu keçən mövsüm Fransa çempionatında 25 oyunda meydana çıxb və 1 məhsuldar örürmə edib. O, cari mövsümündə Fransa Liqa 1-də iki matçda "Lill" formasını geyinib.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavini:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Ses"in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliyinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600